

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**Afət Fəxrəddin qızı Şirinova**

**MİNERALLARDADA  
İZOMORFİZM**

**(Metodik vəsait)**

Azərbaycan Respublikası Təhsil nazi-rinin 24.04.2012-ci il tarixli 632 sayılı əmri ilə metodik vəsait kimi təsdiq edilmişdir.

**Bakı – 2012**

UOT 548.3

**Elmi redaktor:** RTEA-nın akademiki, əməkdar elm xadimi, professor M.İ.Çıraqov

**Rəyçilər:**

548

S 67

**Abdullayev Z.B.**

geologiya-mineralogiya elmləri doktoru,  
professor (AMEA Geologiya İnstitutu)  
**Məmmədov M.N.**

geologiya-mineralogiya elmləri doktoru,  
professor (Bakı Dövlət Universiteti)

**Rəhimov K.Q.**

kimya elmləri namizədi, dosent  
(Bakı Dövlət Universiteti)

**Qurbanov N.A.**

geologiya-mineralogiya elmləri  
namizədi, dosent (Mineral Xammal  
Elmi-Tədqiqat İnstitutu)

**Şirinova A.F. Minerallarda izomorfizm.** Ali məktəblər üçün metodik vəsait. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2012, 72 s.

Metodik vəsaitdə təbiətşünaslıqda xüsusi dəyərlərə malik olan izomorfizm hadisəsi araşdırılır və müəyyən mineral sinif və qruplarında bu hadisənin mahiyyətinə müasir baxımda aydınlıq gətirilir. Mineralogiya və geokimya fənlərinin tədrisində xüsusi əhəmiyyət kəsb edir.

Metodik vəsait geologiya, kimya, fizika, materialşünaslıq ixtisasları üzrə bakalavriyat və magistraturada təhsil alan tələbələr və doktorantlar, elmi işçilər üçün nəzərdə tutulur.

Ş  $\frac{1804020200}{M - 658(07)}$  – 2012

© "Bakı Universiteti" nəşriyyatı, 2012

## GİRİŞ

Təbiətşünaslıq elmlərinin bütün sahələri təbiət hadisələrinin gizli mahiyyətini aşkara çıxarmaq və bu hadisələri idarə edən qanunları dərk etməklə təbiətə yiylənmək və prosesləri məqsədönlü izləməkdən ibarətdir. Elmin müxtəlif məsələləri həll edə biləcək potensial imkanlarını aşkarlamaq üçün elmi daha yüksək inkişaf pilləsinə qaldırmaq tələb olunur. Başqa sözlə desək, elm inkişaf etdiyicə, onun tətbiqi imkanları daha da çoxalır. Bununla da elmin nəzəri nailiyətləri tətbiq sahələrinə daha əlverişli yol tapır.

Təbiətşünaslıq elmləri qarşısında duran vacib məsələlərdən biri varlığın müxtəlif cəhətləri arasında asılığın öyrənilməsindən ibarətdir.

Elm klassik sahələrə – fizika, kimya, biologiya, riyaziyyat və s. ayrıldıqdan sonra onun inkişafı bu sahələrin daha xırda sahələrə ayrılmazı və yenidən birləşməsi istiqamətində getmişdir. Məsələn, minerallar üçün səciyyəvi xüsusiyyətlərdən biri – təbii həndəsi formada rast gəlmələri və bu formaların müxtəlif cəhətləri arasında əlaqələrin qanuna uyğunluğunun müəyyən edilməsi həndəsi kristalloqrafiyanın bir elm kimi meydana çıxmamasına səbəb olmuşdur. Kristalların formalarında müəyyən olunan qanuna uyğunluqlar ilk dəfə minerallar üzərində öyrənildiyi üçün tamamilə təbiidir ki, bərk maddə haqqında ən qədim elm olan mineralogiya elmi daxilində kristalloqrafiya elmi yaranmış və inkişaf etmişdir.

XVIII-XIX əsrlərdə elmin yüksək səviyyədə inkişafı kristalloqrafiyanın da inkişafına zəmin yaratdı. Kristalloqrafiya elmi daxilində “şəbəkə” anlayışı yaranır ki, bu kristalları təşkil edən material hissəciklərin - atom, ion, molekulaların yerləşməsi ilə həndəsi ”şəbəkə” sistemləri arasında uyğunluğun yaradılmasına, yəni quruluş anlayışının yaradılmasına böyük cəhd idi.

1895-ci ildə rentgen şüalarının və 1912-ci ildə bu şüaların kristallardan difraksiyasının kəşfi kristalloqrafiya el-

minin eksperimental əsasını - rentgenquruluş təhlili üsulunu yaratdı. Bu üsul əsasında kristallik maddələrin quruluşu sürətlə öyrənildi. Müxtəlif kristallik maddələrin quruluşu ilə tərkibi arasında əlaqə yaratmaq üçün fundamental elm sahəsi kimi kristallokimya elmi yarandı.

Kristallokimyanın bir elmi istiqamət kimi mövcudluğuna qədər, bu elmin fəza qəfəsi – kristal quruluşu, Brav qəfəsləri, fəza qrupu və digər anlayışlar yaranmışdır. Həmçinin, izomorfizm-bərk məhlul, polimorizm kimi hadisələr kəşf olunmuşdur ki, bu hadisələrin mahiyyətinə, bərk maddələrin, mineralların kristal quruluşu təyin olduqdan sonra kristallokimyanın qanuna uyğunluqları əsasında aydınlıq gətirmək olar. Buna görə də izomorfizm hadisəsini kristallokimyəvi aspektdə araşdırmaq həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Izomorfizm kimyəvi elementlərin təbiətdə yayılma formalarını dəqiqləşdiriyindən, bu hadisəni öyrənmək mineralogiya, geokimya və digər geoloji elmlər üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa sintez olunmuş maddələrə müxtəlif tip aşqarların vurulması maddənin dəyərli fiziki - kimyəvi xassə daşımاسına malik olmasına gətirdiyindən quruluşda aşqarın formasını təyin etmək çox vacibdir. Belə məsələlərin həlli tərkib – qurulus - xassə arasında əlaqə yaratmağa imkan yaradır ki, sonuncu da mineral əmələgəlmə prosesini modelləşdirməyə, yaxud da məqsədli, yəni verilmiş fiziki-kimyəvi xassəli maddələrin sintezinə şərait yarada bilər.

## I. İZOMORFİZM HADİSƏSİNİN QISA ÖYRƏNMƏ TARİXİ

**Elmin tarixi – elə elmin özüdür.** Müasir elmi ədəbiyyatda «izomorfizm» anlayışının, bir neçə sinonimi mövcuddur: izomorf və ya qarışıq kristallar, izomorf qarışıqlar və məhlullar, dəyişəntərkibli bərk fazalar, dəyişəntərkibli birləşmələr və s.

1815-ci ildə İ.N.Fuks «Kristalların tərkib hissəsinin dəyişməsi» haqqında ilk elmi əsərini yazmışdır. 1818-ci ildə F.S.Bedan müəyyən etmişdir ki,  $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$  və  $\text{ZnSO}_4 \cdot 7\text{H}_2\text{O}$  tərkibli birləşmələr, eyni şəraitdə birgə kristallaşdıqda dəmir və sink ionları saxlayan qarışıq kristallar əmələ gətirir.

Bir hadisə kimi izomorfizmi ilk dəfə 1819-cu ildə E.Mitçerlix öyrənmişdir.  $\text{KH}_2\text{PO}_4$ ,  $\text{KH}_2\text{AsO}_4$  və  $\text{NH}_4\text{H}_2\text{PO}_4$  maddələri üzərində tədqiqat aparan E.Mitçerlix müəyyən etmişdir ki, kimyəvi tərkibləri yaxın olan maddələr, eyni fiziki-kimyəvi şəraitdə, eyniformalı kristallar əmələ gətirir, bu hadisəni o, izomorfizm (eyniformalılıq) adlandırmışdır.

D.İ.Mendeleyev də öz tədqiqatlarında izomorfizm hadisəsini araşdırılmışdır. Onun 1856-ci ildə yazdığı dissertasiya işi «İzomorfizm – kristalların formaları ilə kimyəvi tərkiblərinin əlaqəsi» mövzusuna həsr olunmuşdur. O, izomorf elementlər Cl-Br-J; S-Se-Te; Ca-Sr-Ba sırası ayırmış və hesab edirdi ki, elementlər arasındaki izomorfizm hadisəsi onların dövri sistemdə paylanması kriteriyası kimi qəbul olunmalıdır.

1889-cu ildə Recers qarışıq bir-birini izomorf əvəz edən iki ionun əmələ gətirdiyi kristal sıxlığının ( $d$ ), komponentlərin sıxlıqlarından ( $d_1$  və  $d_2$ ) və onların molekulyar həcmindən ( $V_1$  və  $V_2$ ) asılılığı, göstərmişdir:

$$d = d_1 + \frac{V_2}{100} (d_2 - d_1) = d_1 + \left(1 - \frac{V_1}{100}\right) (d_2 - d_1)$$

1910-cu ildə V.İ.Vernadski elementlərin izomorf sırasını ayırır və bununla izomorfizm hadisəsinin öyrənilməsinin yeni

mərhələsi başlanır. İzomorfizm hadisəsinin fundamental tədqiqi kristal quruluşlarının rentgenquruluş təhlili üsulları ilə öyrənilməsindən sonra mümkün oldu. 1922-1926-cı illərdə V.M.Qoldşmidt, V.Q.Zaxariasesen və T.V.Bart ionların ölçülərini təyin edir və 1922-ci ildə V.Qrimm izomorfizm hadisəsinin yaranma şəraitini müəyyənləşdirir. Bu, izomorfizm hadisəsinin quruluş baxımından tədqiqinin yeni mərhələsi idi. 1936-ci ildə A.E.Fersman ionların energetik sabitləri və «poliar» izomorfizm haqqında yazdığı işlə, izomorfizm hadisəsinin öyrənilməsinin yeni energetik istiqamətini yaratmışdır.

İzomorfizm hadisəsinin dəqiqləşdirilməsi və müxtəlif anlayışlara aydınlıq gətirilməsi müxtəlif müəlliflər tərəfindən müxtəlif vaxtlarda əsaslandırılmışdır. Bu tədqiqatlar nəticəsində izomorfizm hadisəsinin mahiyyətini açmağa yaxın olan aşağıdakı tədqiqatları göstərmək olar: M.A.Qoryunova, V.A.Frank-Kamenetskinin "İzomorfizm hadisəsinin tərkib hissəsi" (1956), V.A.Kotovic "İzomorfizm hadisəsinə baxımın tarixi inkişafı" (1962), N.L.Smirnovanın "İzomorfizm kristallokimya nöqtəyi nəzərdən" (1964), M.M.Slivko "İzomorfizm hadisəsinin mahiyyəti və kimyəvi elementlərin izomorf əvəz olunması" (1965), N.L.Smirnova, N.V.Belov "İzomorfizm-kristallokimya əsasında" (1969), A.Kuxarenko "Minerallarda izomorfizm problemi" (1970), V.A.Frank-Kamenetskiy "İzomorfizm və kristallarda defektlər" (1971).

V.S.Urusovun "Energetik kristallokimya" monoqrafiyasında (1975) izomorfizm hadisəsinə termodynamiki baxım geniş izahını tapmışdır.

V.S.Sobolev və O.S.Soboleva izomorfizm hadisəsinin müxtəlif fiziki-kimyəvi sistemlərdə, müxtəlif tipli bərk məhlullarla əlaqəsini göstərir. İzomorfizm hadisəsinin termodynamiki interpretasiyası E.Hüqenheym, Q.Ramberq, N.S.Fatfa, V.S.Urusov, İ.D.Ryabçikov və A.A.Marakuşev tərəfindən verilmişdir.

G.B.Bokiyə görə, mahiyyətcə izomorfizm özündə iki müxtəlif hadisəni əks etdirir: 1 – bir sıra kimyəvi oxşar

maddələrin eyni formada kristallaşma qabiliyyəti və 2-dəy-işəntərkibli bərk fazalar əmələgətirmə qabiliyyəti. Bir sıra izomorf qarışıqlar bu xüsusiyyətin ikisinə də, digər hallarda yalnız birinə malik olur.

Kristal quruluşları haqqında dəqiq məlumatlar toplandıqdan sonra aydın olmuşdur ki, eyni formaya malik kristallar heç də həmişə izomorfizm hadisəsi yaratmır. Belə maddələri ümumiləşdirmək üçün izoqonizm (eynibucaqlılıq) anlayışından istifadə olunur. Bu anlayışla izotip anlayışı da yaxınlıq təşkil edir («izotipiya» termini bəzi müəlliflər tərəfindən «izoquruluş» termininə sinonim kimi istifadə olunur). Izotip maddələr - kimyəvi tərkibi kəskin fərqlənən, simmetriyası, qəfəs sabitləri və kristal formaları yaxın olan maddələr adlanır. Məsələn: metallik maqnezium və sink oksid maddələri izotipdirlər. Birincidə maqnezium atomları, ikincidə isə oksigen atomları heksaqonal sixyerləşmə əmələ gətirir, bir halda tetraedrik boşluqlar boş qalır, digər halda boşluqlarda sink atomları yerləşir.

1966-ci ildə N.V. Belov göstərdi ki, izomorfizmin əsas əlamətini qarışq kristalların və ya müxtəlif bərk məhlulların əmələ gəlməsini hesab etmək olar. Bu hadisəni atom səviyyəsində özgə atomun quruluşa daxil olması kimi də qəbul etmək olar. Bu anlayış əsasında təbii minerallarda izomorfizm hadisəsinə baxılır.

1970-ci ildə A.A.Kuxarenkonun qeyd etdiyi kimi izomorfizm anlayışını, izomorf əvəz etmə anlayışı ilə ümumiləşdirmək düzgün olmazdı.

1970-ci ildə G.B.Bokiy göstərmüşdür ki,  $ZnWO_4$  quruluşunda  $Gd^{3+}$  ionunu quruluşa aşqar kimi daxil etdikdə EPR spektrində, əsas spektrdən əlavə zəif intensivlikli spektr yaranır. Əsas spektr  $Zn^{2+} \rightarrow Gd^{3+}$  əvezolunmasına uyğun gəlirsə, əlavə spektr  $Gd^{3+}$  ionunun quruluşda boşluğa daxil olması ilə əlaqədardır. Analoji hal flüorit mineralında da müşahidə olunur, yəni  $Ca^{2+} \rightarrow TR^{3+}$  əvez olunması  $F \rightarrow O^{2-}$  əvez olunması ilə müşayiət olunur ki, bu da əlavə mər-

kəzələr yaradır. Belə vəziyyətlər qranatlarda və şeelit mineralında da müşahidə olunur.

Quruluşlarda boşluqlar olan halda aşqarlar bu boşluqları doldura bilir, yəni quruluşda belə atomlar müxtəlif vəziyyətlərdə yerləşə bilir. Məsələn: sfalerit-ZnS mineralının quruluşunda dəmir atomunun bir hissəsi sink atomunu əvəz edirsə, bir hissəsi kükürd anionunu yaratdığı six yerləşmənin oktaedrik boşluqlarında yerləşir.

G.B.Bokiy göstərmışdır ki, izomorf qarışıq bir tərəfdən aşağı nizamlı bərk məhlul mərhələsini keçməklə kimyəvi birləşməyə yaxınlaşırsa, digər tərəfdən kolloid bərk məhlulu keçməklə mexaniki qarışığa yaxınlaşır.

«Aşqar» anlayışı komponentin birinin miqdri çox az olduqda istifadə olunur. Əksər hallarda aşqarların təbiətini mexaniki və ya izomorf qarışıq olmasını təyin etmək çox çətin olur.

Əgər hal diaqramında komponentlərin birinin miqdari çox az olan halda homogenlik sahəsini təyin etmək mümkün olmursa, bu halda aşqardan söhbət gedə bilər, yəni quruluşda atom başqa kimyəvi element atomu ilə əvəz olunur və ya boşluğa daxil ola bilər.

Izomorfizm probleminin əsas məsələlərdən biri kristal-lokimyəvi faktorun rolunu nəzərə almaqdır. Sonuncuya Əsasən müxtəlif qrup minerallarda və ya kimyəvi birləşmələrdə izomorf qarışığın mahiyyətinə aydınlıq gətirmək mümkün olur.

## **II. İZOMORF QARIŞIQ, MEXANİKİ QARIŞIQ VƏ KİMYƏVİ BİRLƏŞMƏ ANLAYIŞLARI**

İzomorfizm-bərk məhlul və ya izomorf qarışiq anlayışları bir qütbədə yaranırsa, eks qütbədə mexaniki qarışiq, kimyəvi birləşmə anlayışları yaranır.

Əgər iki sərbəst komponenti A və B ilə işaret etsək, bu komponentlərin qarşılıqlı təsirində aşağıdakı hallar ola bilər:

1. A və B daimi tərkibli kimyəvi birləşmə yaradır və tərkibi  $AB$  və ya  $A_mB_n$  olur.

II. A və B komponentləri izomorf qarışiq - bərk məhlul yaradır, tərkib ( $A,B$ ) olur.

III. A və B komponentləri mexaniki qarışiq yaradır, yəni tərkib  $A+B$  olur.

Bu üç hal arasında dəqiq sərhəd ayırmaq çox çətindir. Aralıq halda nə başverməsinə nəzər salaq. Birinci iki anlayış üçün A və B komponentləri arasında qarşılıqlı təsir və ya əlaqə mövcuddur. Üçüncü hal üçün isə güman olunur ki, A və B komponentləri arasında qarşılıqlı təsir mövcud deyildir.

Kimyəvi birləşmə və ya bərk məhlullar əmələ gətirən komponentlər arasında güclü qarşılıqlı təsirlər olan halda və tam qarşılıqlı təsir olmayan halda, məhlulda müşahidə oluna bilən zəif qarşılıqlı təsir sahəsi mövcud olur. Bu zəif qarşılıqlı təsirin mahiyətinə aydınlıq gətirmək üçün təsəvvürümüzdə belə bir təcrübəyə nəzər salaq. Sınaq şübhəsinə A və B maddələrinin kristallarını yerləşdiririk və onu tədricən qızdırmağa başlayaq. Kimyəvi qarşılıqlı təsir olmayan halda, müəyyən anda maddələrdən biri (tutaq ki, A) əriməyə başlayır və B kristalları ilə əhatə olunur. Bu vəziyyətdə iki hal ola bilər: B kristalları A məhlulunda əriməyə başlayır (bu ixtiyari qarşılıqlı təsir olur) və ya B kristalları dəyişməz qalır. Qızdırmanın davam etdirməklə ikinci maddənin əriməsinə nail olmaq olar, bu vəziyyətdə bir neçə hal ola bilər:

1. Hər iki maddə vahid ərinti əmələ gətirə bilər. Fiziki-kimyəvi analiz üsullarında bu hali komponentlərin bir maye


fazası yaranması adlanır, kristallik halda isə nə bərk məhlul, nə də ki, kimyəvi birləşmə verir. Maye halda qarşılıqlı həll olma hər halda müəyyən kimyəvi qarşılıqlı təsirin mövcud olmasını göstərir;

2. Tam qarşılıqlı təsir olmayan halda, maye xüsusi çəkisindən asılı olaraq, iki qarışmayan A və B laylarına ayrılır;
3. Elə halda ola bilir ki, bir məhlulun damcısı digərində üzəcəkdir (məs: B-nin damcısı A-da, buda fasiləsiz mühit yaradır). Müəyyən şəraitdə bu tərsinədə ola bilər, yəni A damcısı B mühitində üzə bilər.

Üçüncü hal birinci və ikinci vəziyyətlər arasında aralıq hal olub, çox zəifdə olsa səthi qarşılıqlı təsir qüvvəsinə malik olur. Beləliklə, yalnız ikinci vəziyyət bizim ilkin tələbimizi ödəyir, yəni A və B maddələri arasında qarşılıqlı təsir olmur. Əksər mineral maddələrdə A və B maddələri arasında müəyyən dərəcədə qarşılıqlı təsir olur, buna görə də real vəziyyət ( $A, B$ ) və ( $A+B$ ) arasında mövcud olur. Bəzi hallarda bu vəziyyət ( $A+B$ ) daha yaxın ola bilər. Ən yayılmış maye halda maddənin qarışması (məsələn maqma) və bərk halda ayrılmışdır. Maqmadan və ya məhluldan kristallaşan bərk maddə müəyyən anda (evtektika) və ya ardıcılıqla sükurlarda – müxtəlif qarşıqliqlarını yaradır. İlk baxımdan elə görünə bilər ki, kristallar biri-biri ilə qarşılıqlı təsirdə olmur. Ancaq bu belə deyildir. Əger mineral aqreqatlarını parçala-mağşa başlasaq, bütün hallarda parçaların səthində dənələr arasında ayri fazalar müşahidə olunur. Bu halda əsasən mineral dənələri parçalanır. Bu göstərir ki, müxtəlif mineral-lar arasında əlaqə qüvvəsi, birinci kristalların daxilindəki əlaqə qüvvəsindən çoxdur. Ayrılma səthində yaranan qüvvələr, müəyyən energetik kəmiyyətlə səciyyələnə bilər.

Klassik fiziki-kimyəvi analizlərdə bu və ya digər sistemlərin faza tərkibini öyrənərkən səth qüvvəsini nəzərə almırlar və ya “fazalar qaydasında” səth qüvvələri nəzərə alınmir. Bəzi hallarda iki müxtəlif mineralların, müxtəlif kimyəvi birləşmələrin kristalları biri-biri üzərində təsadüfi


istiqamətlərdə böyüyürlər, bu qanuna uyğun formada da ola bilər. Sonuncu hal, atom səviyyəsində bitişmə ilə müşahidə olunur, bu hadisə epitaksiya adlanır.



**Şəkil 1.** Kalium yod və muskovit kristallarının epitaksiyal bitişrək böyüməsi  
 a) mikada KJ kristallarının qanuna uyğun yerləşməsi (solda tək kristallar verilir); b) KJ quruluşunda kalium atomları toru; c) Mikaların quruluşunda K - atomları toru (rabitələr anqstremlə verilmişdir)

Epitaksiya üçün səciyyəvi misal, kalium yod kristallarının muskovit mineralı üzərində böyüməsidir (şəkil 1a).

Belə bitişmə kalium atomlarının hər iki maddənin quruluşunda eyni bir müstəvi üzərində yerləşməsi ilə səciyyələnlərlər. Bunu təmin edən əsas amillərdən biridə muskovit mineralının quruluşunda, yəni kalium atomlarının yaratdığı müstəvi torda K - K məsafəsinin uyğun olaraq 4.99 və 5.18 Å olmasıdır (şək. 1b və 1c). Kalium ionları bitişmə prosesində hər iki maddəyə aid olur, bu maddələr ayrılma



**Şəkil 2.**  
Mikada kalium yodun epitaksiyal böyüməsinin yan proyeksiyası

səthinə malik olmurlar (şək. 2). Eyni bir vəziyyət çöl şpatları və kvarsın quruluşunda da müşahidə olunur. Bu mineralarda atom səviyyəsində bitişmə oksigen atomlar layının

eyni vaxtda iki minerala aid olması ilə baş verir. Bu halda bitişmə yaradan atomlar müstəvi lay əmələ gətirədə bilər, qruplar halında olada bilər. Bu halda atom müstəvisi və ya atom qrupları müxtəlif minerallara aid olur.

Başqa bir səciyyəvi misal almazın quruluşunda azot aşqarı saxlayan monoatomlu layın mövcud olmasıdır. Təbii almazların tərkibində belə laylar saxlanılır. Əgər azot atomunun miqdarı kəskin azalırsa, almazın xassəsidə kəskin dəyişir. Bu xassənin dəyişməsi ilə azot atomunun azalmasını demək olur, çünki azotun azalıb və ya artmasını rentgenoqrafik üsullarla tutmaq olmur. Azotun azalması ilə almaz kristalları izolyatordan yarımkəciriçiə çevrilir. "Təmiz" almazın (azotun miqdarı az olan) adı almaza nisbətən kristal üzləri keyfiyyətsiz, sərtliyi isə az olur. Belə almazların infraqırmızı udulma spektrlərində də fərq müşahidə olunur.

Aşqarların kristalloqrafik müstəvilərdə paylanması ikinci fazanın yaranmasının başlangıcı kimi baxmaq olar. Bərk məhlulda olduğu kimi rentgenoqrammada belə hadnəyə bir faza kimi baxılır. Əsas maddədən fərqli olaraq, bir elementar qəfəs qalınlığında olan layı quruluş tipi kimi səciyyələndirmək olar. Belə əmələgəlmələr iki maddə arasında, yəni adı bərk məhlulla mexaniki qarışq arasında yaranan kimyəvi birləşmənin əlamətinə malik olur.

Analoji olaraq bir ölçülü atomlar sırasında iki müxtəlif birləşmənin quruluşu üçün eyni ola bilər. Bu vəziyyətin öyrənilməsi böyük metodiki çətinlik yaradır. İki maddənin üç ölçüdə birləşərək böyüməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu halda iki maddənin qanuna uyğun və ya qeyri-qanuna uyğun bitişərək böyüməsindən asılı olmayaraq rentgenoqramma iki fazanın olmasını qeyd edir. Evtektikada müxtəlif fazaların kiçik kristalları arasında müəyyən səth qüvvəsinin qarşılıqlı təsirinin varlığı, evtektikanın bir sıra termiki xassələrini komponentlərin analoji xassələrindən fərqləndirir; əsasən evtektikanın ərimə temperaturu komponentlərin ərimə temperaturundan aşağı olur. Komponentlərin kristalla-

rının bitişərək qanuna uyğun böyüməsi və onların ölçülərinin kiçilməsi nəinki evtekтикada, hətta iki fazlı sistemin tədricən "kalloid bərk məhlul"dan bir fazlı sistemə çevrilməsi kimi qəbul olunur və rentgenoqrammada bir faza kimi qeyd olunur. Kalloid bərk məhlulun yaranmasına bəzi hallarda "blok izomorfizmin" meydana gəlməsi kimi baxmaq olar. Əlbəttə, "kalloid bərk məhlulun" müəyyən xassələri atomların (moleküllərin) yaratdığı bərk məhluldan fərqli olacaqdır. Bu fərq kristalların komponentlərində də müşahidə olunacaqdır.

İlk dəfə V.Q.Xlopin və B.A.Nikitin heterovalent izomorf əvəz olunmada "üç ölçülü blokların" əsas maddənin quruluşuna daxil olmasını  $\text{KClO}_4$  -  $\text{BaSO}_4$  sistemlərində müşahidə etmişlər. Blok izomorfizmi  $\text{KH}_2\text{PO}_4$  -  $\text{LnPO}_4$  sistemində də öyrənilmişdir. Bu maddələrin quruluşları oxşar olsa da lantanoidli birləşmələrin quruluşunda hidrogen rabiəsi olmur. Quruluşlarda monoatomlu kationların və tetraedrik atom komplekslərinin yerləşməsi tamamilə eynidir. Tetraqonal qəfəsin parametrləri:  $\text{KH}_2\text{PO}_4$   $a = 7.47$ ,  $c = 6.99\text{\AA}$  və  $\text{ErPO}_4$   $a = 6.86$ ,  $c = 6.01\text{\AA}$  olur. Quruluşlar eyni olsa belə, onların parametrləri arasında fərq eyni olmur:  $a \sim 0.5$ ,  $c \sim 1.0\text{\AA}$ . Bu fərq  $\text{KH}_2\text{PO}_4$  quruluşuna daxil olan  $\text{ErPO}_4$  blokunun ölçüsü ilə kompensasiya olunur. Əksər halda qanuna uyğun bitişmə ilə böyümə bərk məhlulun parçalanması ilə əlaqədardır.

Göstərilənlər əsasında demək olar ki, mexaniki qarışqan izomorf qarışığa keçid fasılısızdır və onlar arasında kəsgin sərhəd təyin etmək mümkün deyildir (komponentlərdən birinin miqdarı çox az olan haldan söhbət gedir).

İdeal bərk məhlulda atom atomla əvəz olunur. Çoxlu miqdarda dəyişən tərkibli fazalar mövcuddur ki, bir mineralın və yaxud kimyəvi birləşmənin atomu, ölçüsü yaxın olan atom qrupu ilə əvəz olunur, məs:  $\text{K}^+ \rightarrow \text{NH}_4^+$  qrupu ilə. Həmçinin, əvəz olunan ionlar bir atomlu və ya çox atomlu ola bilər, yəni bir ionun anion qrupu ilə əvəz olunması nə-

ticəsində bərk məhlul yaranır. Məsələn; Br<sup>-</sup> anionunun ClO<sub>4</sub><sup>-</sup> anion qrupu ilə və ya brom ionun yarısı SO<sub>4</sub><sup>2-</sup> anion qrupu ilə əvəz olunması quruluşda defektin yaranması ilə müşayət olunur. Koordinasion və klatrat tip birləşmələrin quruluşu əsasən iri komplekslərin və ya müvafiq karkasların sıx yeləşmə prinsipi əsasında qurulur, boşluqları birinci halda əsasən ionlar, ikinci halda isə molekullar doldurur. Ionlar bir-atomlu, həmçinin çoxatomlu ola bilər. Bir ionun digər ionla əvəz olunması nəticəsində dəyişən tərkibli fazalar yaranır. Yuxarıda göstərilən kimi Br<sup>-</sup> ionu ClO<sub>4</sub><sup>-</sup> ionu ilə və yaxudda SO<sub>4</sub><sup>2-</sup> ionunun yarısının ClO<sub>4</sub><sup>-</sup> ionu və ya Br<sup>-</sup> ionu ilə əvəz olunması nəticəsində bərk məhlul yaranır.

Əvəz olunmada xətti - bir ölçülü atom qrupları, laylı - iki ölçülü atom qrupları və klatrat və ya karkas - üçölçülü atom qruplarında iştirak edə bilərlər. Göstərilənlərdən birinə əyani misal qarşıq laylı gil inerallarının quruluşunu göstərmək olar.

İkinci komponent çox az miqdarda olan halda, belə sistemləri həm terminaloji və həmdə eksperimental çətinlik yaradır. Məlumdur ki, qarışığın miqdarı nə qədər az olduqca həndəsi və valentlik məhdudiyəti daha kəskin müşahidə olunur. Metalların quruluşunda mikroqarşıqların atomları praktiki olaraq, əsas maddənin bütün metal atomlarını ölçüsündən və valentliyindən asılı olmayaraq izomorf əvəz edilə bilər. Bu hadisə eyni səviyyədə qeyri-metallik atomlara da aid olur. Söhbət 4b qrup sədə birləşmələrdən gedən halda, onların atomları kristallarda həm kationları və həmdə anionları əvəz edə bilər. Məlumdur ki, germanium kristallarını qızılla, mislə və arsenlə legirləşdiridikdə bu elementlərin atomları germanium atomunu izomorf əvəz edir. Germanium atomu çox az miqdarda oksigen atomu (10-5% qədər) saxlayır və sonuncunu ayırmaq çətin olur.

Çox kiçik miqdarda aşqarlardan söhbət gedən halda, əsas maddənin və ya mineralın ideal quruluşundan başqa, real quruluşunuda nəzərə almaq tələb olunur. Məlumdur ki,

real kristallar müəyyən formalı defektlərə - nöqtəvi, xətti, laylı və həcmi defektlərə malik olurlar. Yarimkeçirici maddələr üçün isbat olunmuşdur ki, mikroaşqar atomlar defektlərdə və ya əsasən dislokasiyalarda yerləşə bilər. Aşqar atomlar quruluşunda müəyyən kristalloqrafik vəziyyətlərdə yerləşmədiyindən, bu baxımdan izomorf qarışq mexaniki qarışq kimi qəbul olunur. Ancaq bu atomlar energetik xarakteristikalarına görə "izomorf" quruluşda, yəni müəyyən kristalloqrafik vəziyyətdə yerləşən həmin atomların ato-mundan fərqlənmir. Beləliklə, aşqarın miqdarının az olması nəticədə izomorf və mexaniki qarışqların sərhəddini pozur, yəni onu təyin etməyə imkan vermir.

İndiyə qədər izomorf qarışqla, mexaniki qarışığın aralıq halına nəzər saldıq. İndi isə izomorf qarışqla (bərk məhlulla) kimyəvi birləşmənin aralıq halına nəzər salaq (şək. 3). Bu iki hal arasında nizamlılıq dərəcəsinə görə fərqlənən ilk mərhələdə ideal hala baxılır, sonrakı mərhələlərdə müxtəlif keçidlər nəzərə alınır.

"İdeal" bərk məhlulda A və B atomlarının vəziyyətində paylanma bir adla statistikdir (şək. 3a), "ideal" kimyəvi birləşmədə isə yüksək (tam) nizamlılıqdır (şək.3d). Müasir rentgenorafiya üsulları hər bir konkret halda, nizamlılığın dərəcəsini faiz miqdarı ilə təyin edə bilər. İki son hal arasında keçid fasilsizdir və onlar arasında sərhədi təyin etmək mümkün deyildir. Bu aralıq hallar "nizamlı bərk məhlul" və "nizamsız kimyəvi birləşmə" anlayışları ilə səciyyələnir.


Şərti olaraq kimyəvi birləşməni nizamlılığın 50%-dən çox olan hali adlandırmaq olar. Daha məntiqi həllini başqa cür ifadə etmək olar: nizamlılığın başlangıcını kimyəvi birləşmələrin mövcud hali hesab etmək olar. Belə birləşmələrin olması rentgenogrammalarda əlavə "yüksək quruluş" yaranan difraksiya xətlərinin olmasına imkan verir, yəni hal diaqramında yeni fazanın yaranması qeyd olunur. Bu məsələyə N.S.Kurnakovun (1907-1909) və başqalarının klassik

işlərində baxılmışdır. Belə ki, Cu-Au sistemində CuAu və Cu<sub>3</sub>Au birləşmələrinin mövcudluğu qeyd olunmuşdur.

Aşqarların miqdarı 50% aşağı olan bir sıra hallarda da nizamlılıq müşahidə olunur. Tədqiqat üsulunun dəqiqliyinin yüksəlməsindən asılı olaraq nizamlılığın sərhəddini təyin etmək asanlaşır. Nizamsızlıq (şək. 3a) çox nadir halda real-laşdıqda məsələ müəyyən qədər mürəkkəbləşir. Ən geniş yayılmış hal (şək. 3b) bərk məhlulun aşağı nizamlılığında müşahidə olunur, yəni miqdarı az olan atomlarda (şəkil 3-də “qara” atomlar), bu halda sonuncunun birinci koordinasiya sferasında yalnız “ağ” atomlar olur. Aşağı nizamlılıqda aş-qarların faiz miqdarını təyin etmək üsulu o qədər etibarlı olmur. Əgər əsas kimyəvi elementlərin atomlarının elektron sıxlığı ilə aşqar atomlarının elektron sıxlıqları arasında fərq böyük olarsa, bu məsələ müəyyən qədər sadələşir.


a

b



c


d



Şəkil 3. Kristallarda iki tip atomların paylanması sxemi  
a) tam nizamsız quruluş; b) aşağı tərtibli quruluş;  
c) qismən nizamlı quruluş; d) tam nizamlı quruluş

Komponentlərin miqdarı arasında nisbət 1:1 olan halda vəziyyətdə tam qeyri-müəyyənlik müşahidə olunur. Deyilənlərdən məlum olur ki, bərk məhlul ilə kimyəvi birləşmə anlayışlarının sərhəddini təyin etmək mümkün olmur.

Mexaniki qarşıqlardan fərqli olaraq izomorf qarşılıqlarda komponentlər arasında kimyəvi qarşılıqlı təsir mövcud olur. Ancaq kimyəvi qarşılıqlı təsir bütün hallarda izomorf qarşıq yaratmır. Belə ki, komponentlərin qarşılıqlı təsirindən kimyəvi birləşmə və ya ikiqat duz əmələ gələ bilər. Məsələn:



Kalsium karbonat və maqnezium karbonatın qarşılıqlı təsirindən ikiqat duz və ya dolomit mineralı yaranır. Bu halda bərk məhlulla birləşmə arasında çoxlu aralıq halların olmasına inkar olunmur.

### **III. İZOMORFİZM – BƏRK MƏHLUL HADİSƏSİNİN ƏSAS KATEQORİYALARI**

Rentgenquruluş təhlili üsulu yarandıqdan sonra, yəni kristallik maddələr haqqında atom səviyyəsində məlumatlar toplusu mövcud olduqdan sonra izomorfizm hadisəsinə aşağıdakı kimi tərif verilmişdir:

«Kristal quruluşunda, kristallokimyəvi və kimyəvi oxşar hissəciklərin bir-birini əvəz etməsi, quruluşa əlavə hissəciyin daxil olması və ya çıxarılması ilə quruluş dəyişmir səbelə hadisəyə izomorfizm deyilir». Göstərilənləri nəzərə alaraq izomorfizm hadisəsini üç kateqoriyaya ayırmaq olar:

I. Hissəciklərin bir-birini əvəzetməsi – birinci növ bərk məhlullar;

II. Quruluşa əlavə hissəciklərin daxil olması – ikinci növ bərk məhlullar;

III. Quruluşdan müəyyən hissəciklərin çıxarılması – defekt quruluşlar – üçüncü növ və ya xüsusi növ bərk məhlullar.

Bu kateqoriyalar arasında fərq çox şərtidir. Ola bilər ki, sistem eyni vaxtda üç kateqoriyanın üçünə də aid olsun. Məsələn, kristal quruluşunda atomların bir hissəsi, eyni valentli digər atomla, bir hissəsi isə fərqli valentli atomla əvəz olunur, bu halda quruluşdan ya müəyyən atomlar çıxır və ya quruluşdakı mövcud boşluqlara əlavə atomlar daxil olur. Kristallarda göstərilən tipli proseslərin getməsi onlarda dəyərli fiziki-kimyəvi xassələr yaradır. Məsələn: lazer, lyüminafor, yarımkəçirici, ifratkeçirici, ferrit, seqneto- və pyezoelektrik, iondəyişdirici və s. Buna görə izomorfizm hadisəsinin eksperimental öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparılır.

Yuxarıda göstərdiyimiz kimi, əgər hal diaqramında homogenlik (bircinslilik) sahəsi çox kiçikdirsə və onu təyin etmək mümkün deyilsə həllolan maddə «aşqar» adlanır. Bu halda atomlar digər elementin atomları ilə əvəz oluna bilər və ya sonuncular quruluşdakı müəyyən ölçülü boşluqlara nüfuz edə bilər. Çox cüzi qarşıqlardan, yəni aşqarlardan


söhbət getdikdə əsasən maddənin real kristalları nəzərdə tutulur. Real kristallarda nöqtəvi, xətti, müstəvi və ya müəyyən həcmə malik defektlər mövcud olur. Tədqiqatlar göstərmişdir ki, yarımkəciriçi birləşmələrdə aşqarlar əsasən defektlərdə yerləşir. Quruluşda aşqar atomla müəyyən kristalloqrafik vəziyyətlərdə yerləşmədiyi üçün, bəzən bu qarışqlara mexaniki qarışq kimi baxılır. Aşqar atomları əsasən dislokasiyada digər atomlarla kimyəvi rabitələr yaratdıgından, bu sistemdəki atomların energetik xarakteristikaları arasında müəyyən uyğunluq mövcud olur. Bu baxımdan hadisə izomorfizmin bir növünə uyğun gəlir.

### 3.1 Birinci növ bərk məhlul

Müəyyən ekvivalent vəziyyətlər sistemində hissəciklərin bir-birini statistik əvəz etməsi hadisəsinə əvəzolunma izomorfizm hadisəsi deyilir. Bir-birini əvəz edən A və B atomları quruluşda statistik yerləşirsə tərkib ( $A, B$ ) $X$  kimi ifadə olunur. Bu göstərir ki, müəyyən həcmdə  $nA$ -hissəciyinə  $mB$ -hissəciyi uyğun olur, belə ki, hər iki növ hissəcik quruluşda bir kristalloqrafik vəziyyətdə yerləşir. Məsələn, 50 % AX+50 % BX izomorf qarışıığı, tərkibcə eyni olan ABX<sub>2</sub> kimyəvi birləşməsindən kəskin fərqlənir. ABX<sub>2</sub> birləşməsində A və B atomları ayrı-ayrı kristalloqrafik vəziyyətlərdə yerləşirsə, 50%AX+50%BX izomorf qarışığında isə A və B atomlarının bir kristalloqrafik vəziyyətdə olma ehtimalı 0.5 olur. Əvəzolma 20% AX və 80%BX olarsa, bir ekvivalent vəziyyətdə A və B atomlarının yerləşmə ehtimalı uyğun olaraq 0.2 və 0.8 təşkil edir. Simmetriya nəzəriyyəsi nöqtəyi nəzərdən baxsaq, izomorf qarışqda A və B atomları bir ekvivalent vəziyyətlər sisteminə aid olan nöqtələrdə yerləşir, kimyəvi birləşmədə isə iki müxtəlif ekvivalent vəziyyətlər sisteminde yerləşir.

Hissəciklərin bir-birini əvəzetmə dərəcəsindən asılı olaraq mükəmməl və qeyri-mükəmməl izomorfizm hadisəsi fərqləndirilir. Mükəmməl izomorfizm hadisəsində hissəcik-

lər istənilən faiz nisbətində bir-birini əvəz edə bilər, yəni komponentlərin ixtiyarı faiz nisbətində dəyişən tərkibli kristallik faza yaranır (şək. 4b). Vant-Hoff (1890 il) maye sistemlərə analoji olaraq, bu hadisəni bərk məhlul adlandırılmışdır. Qeyri-mükəmməl izomorfizm hadisəsində isə hissəciklər yalnız müəyyən faiz nisbətində bir-birini izomorf əvəz edə bilir, digər faiz nisbətlərində əvəzolma olduqda quruluş pozulur və yeni tip kimyəvi birləşmə yaranır (şək. 4a). Müxtəlif tip əvəzolunma üçün ikikomponentli sistemin müvafiq hal diaqramları şəkil 4-də göstərilir.




**Şəkil 4. İkikomponentli sistemlərin hal diaqramı:** a – komponentlər bərk məhlul əmələ gətirmir; b – komponentlər arasıkəsil-məz bərk məhlul sırası əmələ gətirir; c – komponentlər əsa-sında məhdud bərk məhlul sahələri əmələ gəlir.

1901-ci ildə N.S.Kurnakov və S.F.Jemçujnı NaCl-KCl sistemində maraqlı izomorfizm hadisəsi müşahidə etmişlər. Yüksək temperaturda, bu birləşmələr geniş bərk məhlul sırası yaradır, temperatur azaldıqca bu məhdudlaşır, aşağı temperaturda isə komponentlər, ümumiyyətlə, izomorf qarışığı yaratır.

Müəyyən olunmuşdur ki, kimyəvi və kristallokimyəvi xassələrinə görə bir-birindən kəskin fərqlənən elementlər də geniş intervalda dəyişəntərkibli kristallik fazalar yarada bi-

lər, məsələn: karbonun dəmirdə bərk məhlulu.

Veqard qaydasına görə izomorf qarışıqlarda tərkibin dəyişməsi ilə elementar qəfəsin parametrləri xətti dəyişir (şək. 5). Bu qaydadan istifadə edərək qarışq kristallarda (izomorf qarışıqlarda) təxmini olaraq parametrin qiymətinə görə əvəzolunma tərtibini təyin etmək olar.



Şəkil 5. Qəfəs parametrlərinin əvəz olunan komponentlərin ölçüsündən asılılığı.

İzomorf maddələr üzərində aparılan çoxlu miqdarda tədqiqatlar göstərir ki, izomorf qarışıqlar o zaman əmələ gəlir ki, bir-birini əvəz edən hissəciklər eyni qarşılıqlı təsirə malik olsun, yalnız bu halda kristalların stabilliyi təmin edilmiş olar.

İzomorfizm hadisəsinin yaranması üçün aşağıdakı şərtlərin ödənməsi tələb olunur:

1. Bir-birini əvəz edən hissəciklərin radiusları fərqiin nisbəti  $\frac{\Delta r}{r} \cdot 100\% = 15\%$ -dən çox olmamalıdır. Ancaq bu şərti mexaniki qəbul edib, əvvəldən demək olmaz ki, hansı elementin atomları, hansı elementin atomları ilə izomorf qarışq yaradacaqdır. Bu şərtin reallaşması üçün, yəni bir kimyəvi elementin digəri ilə əvəz olunması üçün komponentlərin «molekulyar həcmi», elementar qəfəsin ölçüləri, quruluş tipləri böyük rol oynayır. Məsələn: NaCl quruluşunda natrium ionu litium ionu ilə, radiusları fərqi ( $r_{\text{Na}^+} = 0.98$ ,  $r_{\text{Li}^+} = 0.68\text{\AA}$ )

çox olduğundan, izomorf əvəz olunmur, belə ki, kationların ölçüləri elementar qəfəsin ölçüsüne kəskin təsir edir: NaCl  $a=5.63\text{\AA}$ , LiCl  $a=5.13$  Å olur. Ancaq həmin ionlar mürəkkəbtərkibli LiMnPO<sub>4</sub> və NaMnPO<sub>4</sub> birləşmələrində asanlıqla biri-birini əvəz edir. Bu ondan irəli gəlir ki, həmin birləşmələrin quruluşunu əsasən (MnPO<sub>4</sub>)<sup>-</sup> anion qrupu əmələ gətirir və bu qruplar bir-biri ilə Na<sup>+</sup> və Li<sup>+</sup> ionları vasitəsilə bağlanır.

2. Bir-biri ilə dəyişəntərkibli bərk fazalar əmələ gətirən maddələr, əsasən, bir simmetriya sinfində kristallaşır və elementar qəfəsinin parametrləri yaxın olur. Parametrlər arasındakı fərq, əsasən, 13%-dən çox olmur. Əgər A maddəsi kubik üzlərə mərkəzləşmiş qəfəsdə kristallaşırsa, B maddəsi isə romboedrik qəfəs (romboedr bucağı 60°-yə yaxın olduğu halda) əmələ gətirirsə, ilk baxımdan demək olar ki, qəfəslərin simmetriyaları fərqi böyük olduğundan bunlar arasında bərk məhlul yarana bilməz. Ancaq belə birləşmələrdə bərk məhlul yarandığı məlumdur. Bu çox asan izah olunur, belə ki, ixtiyari üzlərə mərkəzləşmiş kubik qəfəs primitiv romboedr (bucaq 60°) kimi təsvir oluna bilər. Buna görə də A maddəsinin romboedrik qəfəsin parametri B maddəsinin uyğun parametrinə yaxın olarsa, göründüyü kimi, simmetriyaları kəskin fərqləndiyinə baxmayaraq bu maddələr bərk məhlul əmələ gətirə bilər. Buradan göründüyü kimi, izomorf qarışqların yaranmasında əsas rolu simmetriya yox, kristal qəfəsinin forma və ölçüləri oynayır. Sadə quruluşlu və yüksək simmetriyalı birləşmələrdə qəfəs parametrləri fərqi kiçilir, tərsinə mürəkkəbtərkibli laylı quruluşlarda bu fərqli qiyməti yüksək ola bilər. Izomorf əvəzolunmanı, ölçülərinə görə iki ion arasındaki, orta ölçülü ionlar da yarada bilər. Məs: sulfidlərdə kükürd selenlə izomorf əvəz olunduğu halda, tellur əvəz olunmur, sellenidlərdə isə selen tellurla əvəz olunur. Buna görə də sulfidlərin tellurlu formasını almaq üçün kükürd atomları selen atomları ilə sonra həmin selen atomları, tellur atomları ilə əvəz edilir. Yəni kükürd atomları selen atomları ilə əvəz etməklə qəfəs parametrləri bö-

yüdülür, bu tellur atomlarının quruluşa daxil olması üçün energetik əlverişli olur.

3. Bir-birini əvəz edən atomların kimyəvi xassələri yaxın olmalıdır, dəqiq desək atomların polyarlaşma qabiliyyətində uyğunluq olmalıdır (Qoldşmidt). Hazırda bu anlayış genişləndirilərək tək polyarlaşma xassəsinin yaxınlığı yox, kimyəvi rabitənin eyniliyi də əsas qəbul olunur.

$\text{BaSO}_4$  və  $\text{KMnO}_4$  kristallik fazaları müxtəlif həllolma qabiliyyətinə malik olmalarına baxmayaraq, kimyəvi rabitə eyni olduğundan, bu birləşmələr izomorf qarışıq əmələ gətirə bilir. İon tip  $\text{KCl}$  və  $\text{PbS}$  izostruktur olsa da izomorf qarışıq yaratmur, bu  $\text{PbS}$  quruluşunda rabitənin kovalent xarakterinin güclü olması ilə əlaqədardır. Bu həm də  $\text{K}^{+}$  və  $\text{Cl}^{-}$  ionlarının polyarlaşma xassələrinin,  $\text{Pb}^{2+}$  və  $\text{S}^{2-}$  uyğun xassəsinə nisbətən, çox zəif olduğundan irəli gəlir. Birvalentli mis ionu ilə sodium ionunun ölçüsü eyni olsa da ( $0.98 \text{ \AA}$ ), bu atomların birləşmələrində kimyəvi rabitənin kəskin fərqlənməsi səbəbindən, sodium və misin duzlarının izomorf qarışığına rast gəlinmir. Sodium duzları ion tip birləşmələr, misin duzları isə kovalent tipdir.  $\text{NaCl}$  ion tip quruluş  $\text{Na}^+$  ionunun koordinasiya ədədi 6,  $\text{CuCl}$  isə kovalent tip quruluş, misin koordinasiya ədədi 4-dür ( $\text{ZnS}$  sfalerit tip quruluş).

4. Izomorf qarışıqlar əmələ gətirən komponentlərin kimyəvi formullarında uyğunluq olmalıdır:  $\text{AX}_1$ ;  $\text{AX}_2$ ;  $\text{A}_2\text{X}_3$ ;  $\text{ABX}_2$  və s. burada A,B-kationlara, X-anionlara uyğun gəlir. Bu halda əvəzolunmada iştirak edən ionların yüklerinin eyniliyi mütləq deyildir, məsələn:  $\text{BaSO}_4$  və  $\text{KMnO}_4$ ;  $\text{CePO}_4$  və  $\text{TlSiO}_4$ .

Izomorfizm hadisəsinin ilk tədqiqatçıları, bir-birini əvəz edən hissəciklərin yükünə xüsusi fikir vermişlər. İlk tədqiqatlarda, valentliklərin eyniliyi əsas şərt kimi qəbul olunmuşdur. Sonrakı tədqiqatlardan aydın olur ki, yükü müxtəlif olan ionlar da izomorf qarışıq əmələ gətirə bilər. Buna görə, qarşılıqlı əvəz olunan hissəciklərin yükündən asılı olaraq, 2 tip əvəzolunma ayrılır: izovalent - yükü eyni olan his-

səciklərin bir-birini izomorf əvəz etməsi və heterovalent - yükü müxtəlif olan hissəciklərin qarşılıqlı əvəz olunması.

İzovalent izomorfizm hadisəsinə misal kimi müxtəlif yüksülü: birvalentli  $-K^+-Rb^+-(Tl)^+$  və ya  $Cu^+-Ag^+-Tl^+$ ; ikivalentli  $-Ca^{+2}-Sr^{+2}-Ba^{+2}-Pb^{+2}$  və ya  $Mg^{+2}-Fe^{+2}-Mn^{+2}-Ni^{+2}-Co^{+2}$ ;  $Zn^{+2}-Cd^{+2}$ ; üçivalentli  $-Al^{+3}-Fe^{+3}-V^{+3}-Cr^{+3}-Mn^{+3}-Ti^{+3}-Ga^{+3}-In^{+3}$  və ya  $Sc^{+3}-Y^{+3}-TR^{+3}$ ;  $As^{+3}-Sb^{+3}-Bi^{+3}$ ; dördivalentli  $-Zr^{+4}-Hf^{+4}-Th^{+4}-U^{+4}$  və s. kationlar sırasını göstərmək olar.

Dövri sistemin «diaqonal sırası» elementlərinin yaratdığı izomorf qarışıq heterovalent əvəzolunmaya tipik misaldır, məsələn:  $Li^+-Mg^{+2}-Sc^{+3}-Zr^{+4}-Ta^{+5}$ ;  $Na^+-Ca^{+2}-Y^{+3}-Th^{+4}-TR^{+3}$ ;  $K^+-Sr^{+2}; (TR^{+3})-Al^{+3}-Ti^{+4}-Nb^{+5}-W^{+6}$ ;  $Fe^{+2}-Fe^{+3}-Ti^{+4}$ .

Hematit  $Fe_2O_3$  və ilmenit  $FeTiO_3$  və ya maqnetit  $Fe^{+2}Fe^{+3}O_4$  və ulvoşpinel  $Ti^{+4}Fe^{+2}O_4$  diaqonal sırası izomorfizminə aid edilə bilər.

Anionların əvəz olunmasında ilk növbədə  $Cl^-$ - $Br^-$ - $J^-$  və  $F^-$ - $OH^-$ - $O^{2-}$  sırasına diqqət yetirilir (məs:  $CaTiO_3$  və  $KMnF_3$ ; torianit  $ThO_2$  və flüorit  $CaF_2$ ; barit  $BaSO_4$  və avoqadrit  $(K,Cs)BF_4$ ).

Xalkogen anionlar qrupunda  $S^{2-}$  və  $Se^{2-}$  izomorfizm hadisəsi geniş yayıldığı halda,  $S^{2-}$  və  $Te^{2-}$  arasında izomorfizm demək olar ki, müşahidə edilmir. Oksianion qrupları saxlayan birləşmələrdə də heterovalent izomorfizm müşahidə olunur:  $|NO_3|^{1-}$ - $|CO_3|^{2-}$ - $|BO_3|^{3-}$  bəzi hallarda  $|SiO_4|^{4-}$ - $|PO_4|^{3-}$ - $|SO_4|^{2-}$ ;  $|VO_4|^{3-}$ - $|MoO_4|^{2-}$  və  $|MoO_4|^{2-}$ - $|ReO_4|^{2-}$ .

Heterovalent əvəzolunma əsasən aşağıdakı hallarda müşahidə edilir:


1. Yükler ionların miqdarının dəyişməsi ilə kompensasiya olunur. Məsələn: birvalentli qələvi elementlərin ikivalentli qələvi torpaq elementlərlə əvəz olunması zamanı. Quruluşda kationun ümumi sayı azalır və boşluqlar – vakanisiyalar yaranır, yəni ümumi quruluş saxlanmaqla kation quruluşunda dəyişmə gedir;

2. Birinci hadisənin tərsi berill –  $Be_3Al_2Si_6O_{18}$  mineralının quruluşunda müşahidə olunur.  $Be^{+2}$ -un bir hissəsinin

$\text{Li}^{1+}$  əvəz olunması, quruluşda yaranan boşluğa iriölçülü  $\text{Na}^+$ ,  $\text{K}^+$  və bəzi hallarda  $\text{Cs}^+$  kationunun daxil olması ilə müşayiət olunur;

3.  $\text{CaF}_2-\text{YF}_3$  sistemində, komponentlərin qatılığının geniş diapazonunda bərk məhlul yaranır. Quruluşda  $\text{Ca}^{2+}$  kationunun  $\text{Y}^{3+}$ -ilə əvəz olunmasında kompensasiya, əlavə anionunun quruluşdakı vakansiyaya daxil olması ilə müşahidə olunur. Bu vəziyyət kubik six yerləşmədə oktaedrik boşluğa uyğun gəlir, tetraedrik boşluqlarda isə digər anionlar yerləşir.  $\text{Y}^{3+}$ -atomlarının  $\text{Ca}^{2+}$  atomları ilə əvəz olunması isə anionların yerləşməsində defekt quruluşlara uyğun vakansiyalar yaradır. Bu hadisəyə iki müxtəlif izomorfizm hadisəsi kimi, yəni quruluşa əlavə hissəciyin daxil olması və ya çıxarılması ilə müşahidə olunan bərk məhlul kimi baxmaq olar;

4. Heterovalent əvəzolunmada sistemin elektroneytrallığı izomorf qarışq əmələ gətirmədə iştirak edən ionların yükleri cəminin eyniliyi ilə müəyyən olunur. Məsələn: kalium permanqanat  $\text{KMnO}_4$  saxlayan məhluldan  $\text{BaSO}_4$  çökdürildükdə  $\text{Ba}^{2+}\text{S}^{6+}\leftrightarrow\text{K}^+\text{Mn}^{7+}$  ilə 50% əvəz olunur. Bu hala xarakter misal, çöl şpatlarında əvəzolunmani göstərmək olar. Təbiətdə geniş yayılmış bu alümosilikatlarda  $\text{Na}^+\text{Si}^{4+}\leftrightarrow\text{Ca}^{2+}\text{Al}^{3+}$  əvəzolunması böyük diapazonda bərk məhlul yaradır. Bu  $\text{K}^+\text{Si}^{4+}\leftrightarrow\text{Ba}^{2+}\text{Al}^{3+}$  sırası üçün də doğrudur. Natrium atomunun və xüsusən, kalsium atomunun kalium atomu ilə əvəzolunması isə yüksək temperaturda da məhduddur (şək. 6).



Şəkil 6. K, Na, Ca - çöl şpatlarında bərk məhlulun yaranması və məhdudluğu.

5. Eyni bir sistemdə həm izovalent və həm də heterovalent əvəzolunma mümkündür. Məsələn:  $ABX_3$  formulası ilə ifadə olunan birləşmədə, A-vəziyyətində Ca, Sr, TR, Na, K atomları; B-vəziyyətində isə  $Ti^{4+}$ ,  $Nb^{5+}$ ,  $Fe^{3+}$ ,  $Al^{3+}$  və s. atomları ola bilər, yəni kimyəvi tərkib (Ca, Ce, Na, K) ( $Ti, Nb, FeO_3$ ) olur.

İdeal bərk məhlullarda atom atomla əvəz olunduğu halda, çoxlu miqdarda elə dəyişəntərkibli fazalar mövcuddur ki, atomlar, ölçüsü yaxın olan atom qrupları (anion qrupları, komplekslər, molekullar və s.) ilə əvəz olunur. Məsələn:  $K^+$  ionu  $NH_4^+$  qrupu ilə və s. Koordinasion və klatrat tip birləşmələrdə quruluş əsasən iriölçülü komplekslərin six yerleşməsindən əmələ gəlir, uyğun karkas boşluqlarında biratomlu və çoxatomlu qruplar yerləşir. Sonuncuların əvəzolunması ilə dəyişəntərkibli fazalar yaranır. Məsələn:  $Br^-$  ionunu  $ClO_4^-$  qrupu ilə və ya brom ionlarının yarısının  $[SO_4]^{2-}$  qrupu ilə əvəz etməklə və s. Bunlardan başqa, ilkin birləşmədə müəyyən atom qrupları xətti, laylı, məhdud quruluş blokları ilə əvəz oluna bilər. Buna misal, qarışq laylı gil minerallarının quruluşunda aşkar olunmuş əvəzolmaları göstərmək olar.

1937-ci ildə V.M.Qoldşmidt izomorfizm hadisəsinin polyarlığında aşağıdakı əlamətlərin əsas rol oynadığını göstərir:

1 - ionların yükü eyni olduqda, kiçikölçülü ionlar böyükölçülü ionları daha asanlıqla əvəz edir, nəinki əksinə;

2 - ionların yükü müxtəlif olan halda, yükü kiçik olan ionlar asanlıqla yükü böyük olan ionlarla əvəz olunur, nəinki əksinə;

3 - ölçüsü eyni olan ionlardan, yükü böyük olan ionlar yükü kiçik olan ionları asanlıqla əvəz edir, nəinki əksinə.

Sonralar bu prinsiplərdən kənara çıxmalar da müşahidə olunur. Konkret quruluş tipinin əmələ gəlməsi və ya mövcudluğu əvəzetmə üçün xüsusi əhəmiyyətə malikdir.

Bəzi hallarda, əvəzolunmada bərk məhlulun yaranması üçün, komponentlərin izostrukturluğuna da şərt kimi baxılır. Bu oxşarlıq, izomorf qarışığın əmələ gəlməsinə şərait ya-

ratsa da, əsas amil ola bilməz, yəni komponentlərin eyni qu-ruluşa malik olması əvəzolunma üçün yalnız mümkün halin biridir. Təcrübə göstərir ki, komponentlərin qarşılıqlı əvəzolunması, onların quruluş oxşarlığından yaranır. Məsələn:  $\text{NaNO}_3$  - kalsit tip -  $\text{KNO}_3$  araqonit tip olsa da  $\text{Na}^+ \text{-} \text{K}^+$  izomorf qarşıq yaradır.  $\text{AgBr}$ - $\text{AgJ}$  sistemində  $\text{AgJ}$ -un  $\text{AgBr}$ -da həll olması 70% çatlığı halda,  $\text{AgBr}$ -un  $\text{AgJ}$ -da həllolması nəzərə alınmaz qədər kiçik olur.

Metallik In-Tl sistemində radiuslar fərqi  $\frac{\Delta r}{r} \approx 2\%$  ol-

duğundan komponentlər geniş diapazonda bərk məhlul yaradır. Tl quruluşu kubik  $a=4.84$  Å (mis tip), In -quruluşu isə tetraqonal  $a=4.59$  Å,  $c=4.94$  Å ( $\gamma$ -Mn tip), olsa da bu fərq əvəzolunmaya demək olar ki, təsir etmir, yaranan bərk məhlulda  $\frac{c}{a}$  nisbəti 1.08-dən vahidə qədər dəyişir.

1910-cu ildə V.İ.Vernadski göstərir ki, hissəciklərin bir-birini əvəz etməsi bilavasitə fiziki-kimyəvi şəraitdən asılıdır, yəni bir şəraitdə bir-birini əvəz edə bilən hissəciklər, digər termodinamiki şəraitdə bir-birini əvəz etməyə bilər. V.İ.Vernadski əvəzolunma izomorfizm hadisəsini dəqiqləşdirmiş və özünün hal-hazırqa qədər əhəmiyyətini itirməyən izomorf sıralarını yaratmışdır. Bu sıradə I-yer qabığının aşınma zonasında, II-metamorfik örtükdə, III-maqmatik örtükdə bir-birini əvəz edə bilən elementlər göstərilir (cədvəl 1).

### Cədvəl 1

V.İ.Vernadskinin izomorf sırası:

1.  $\text{Al, Fe, Cr, Mn, Ti, Y, (Ge), V, Jn(?)}$

I

II

III

2. Ba, Ca, Sr, Pb  
I  
II, III

3. B, J, Cl, F  
I  
II, III

4. V, P, As, Sb(?)  
I

5. Bi, Sb, As  
II, III(?)

6. K, Na, Cs, Rb, Tl, Li, H  
I  
II, III

7. W, Mo, Re  
I

8. Ge, Sn  
II

9. Mo, Mn, Fe, Zn, Cd, Cu, Ni, Co, In(?)  
I  
II, III

10. Au, Ag, Hg, Cu, Pb, Tl  
I  
II, III

11. Pt, Fe, Pd, Jr, Rh, Cu  
III

12. Os, Ru, Rh, Ir  
III

13. Ca, Mg, Mn, Fe  
I  
II, III

14.  $\underbrace{\text{O}, \text{F}}_{\text{III}}$

15.  $\underbrace{\text{Co}, \text{Fe}, \text{Ni}}_{\substack{\text{I} \\ \text{II}}}$

16.  $\underbrace{\text{Si}, \text{Ti}, \text{Zr}, \text{Mn}}_{\text{II, III}}$


17.  $\underbrace{\text{Th}, \text{U}, \text{Ca}}_{\text{III}}$

18.  $\underbrace{\text{Zr}, \text{Hf}}_{\text{III}}$

19.  $\underbrace{\text{Nb}, \text{Ta}}_{\text{III}}$

20.  $\underbrace{\text{S}, \text{Se}, \text{Te}}_{\text{I, II, III}}$

1933-cü ildə A.E.Fersman elementlər arasında əlaqəni əyani nümayiş etdirən «izomorfizm ulduzu» yaradır.



Eyni quruluş tipli müxtəlif birləşmələrdə quruluşlar kation və anionların yerdəyişməsinə görə fərqlənə bilər. Məsələn:  $\text{CaF}_2$  ilə  $\text{Na}_2\text{O}$ -quruluşunda natrium ionunun flöor ionu, oksigen ionunun isə kalsium ionu ilə əvəz olunması ilə kristal quruluşu dəyişmir. Belə hadisəyə antiizomorfizm deyilir. Aydındır ki, antiizomorfizm hadisəsində ixtiyari faiz nisbətində əvəzetmə mümkün ola bilməz.

### **3.1.1. İzovalent və heterovalent izomorfizm hadisəsinin atomlararası məsafə və kimyəvi rabitədən asılılığı**

Minerallarda izomorfizm və onun mükəmməllik dərəcəsi kristallokimyəvi məhdudluqdan başqa, fiziki-kimyəvi şəraitdən ( $T$  və  $P$ ) və komponentlərin konsentrasiyasından asılı olur. Ona görədə element atomlarının izomorf qarışq yaratmalarını yalnız minerallarla əlaqələndirmək düzgün olmazdı.

Müxtəlif tip quruluşlarda eyni atomlararası məsafə və ya rabitənin uzunluğu müxtəlif olduğundan, izomorfizm hadisəsinin mükəmməllik dərəcəsi bu əlamətlərdən də asılı olur. Bundan başqa rabitənin ion-kovalentlik dərəcəsindən və mineraləmələğəlmə şəraitinə temperaturun təsirindəndə izomorfizm hadisəsinin yaranması asılı olur.

İon tip minerallarda izomorfizm hadisəsinin mükəmməllik dərəcəsinə nəzər salaq. Temperaturdan asılı olaraq mineraləmələğəlməni üç mərhələyə ayırmak olar:

- 1) aşağı temperaturlu ( $100^{\circ}\text{C}$  qədər)
- 2) orta temperaturlu ( $100^{\circ}$ -  $400^{\circ}\text{C}$  qədər)
- 3) yüksək temperaturlu ( $400^{\circ}$ -  $1000^{\circ}\text{C}$  qədər).

Cədvəl 1-də izovalent hadisəsinin ion rabitəsinə malik minerallarda yayılması verilir. Əgər izomorf cütlər üçün atomlararası məsafələrin ( $d_1$ ,  $d_2$ ) fərqlərinin, məsafənin birinə ( $d_2$ ) nisbəti, müvafiq ionların ion radiusları fərqlərindən nəzərə çarpacaq dərəcədə kiçik olur. Cədvəl 1-dən aşağıdakı qanuna uyğunluqları aşkar etmək olar:

1. Bütün temperatur intervallarında mükəmməl izomorfizm müşahidə olunur ( $\Delta d = 0\text{-}5\%$ ), temperaturun azalması ilə kristalin homogenliyi dəyişmir.
2. Mükəmməl izomorfizm yalnız orta və yüksək temperaturda yaranır ( $\Delta d \sim 4\text{-}5\text{-}dən 8\text{-}10\%$  qədər), nadir hallarda temperaturun azalması ilə kristalin homogenliyi dəyişir, parçalanma yüksək temperatur üçün səciyyəvidir.
3. Məhdud izomorfizm yalnız yüksək temperaturda

mineralların əriməsi və parçalanması ilə yaranır ( $\Delta d \sim 8-10$ -dan 14-16% qədər), temperaturun azalması ilə kristal individin homogenliyi bütün hallarda pozulur, nəticədə ikifazalı sistemlər yaranır.

4. Qeyri-mükəmməl izomorfizm - yüksək temperaturda qanuna uyğun pozulma baş verir ( $\Delta d \sim 14-16$ -dan 20-25% qədər dəyişir).

5. Tam qeyri-mükəmməl izomorfizm - element atomlarının nəzərə çarpacaq əvəz olunması müşahidə olunmur ( $\Delta d \sim 25\%-dən$  yuxarı).

Göstərilən sərhədlər izomorfizm hadisəsi yaradan atomların valentliklərinin artması ilə, kiçik atomlararası məsafələrə doğru daralır. Bu bilavasitə əlaqənin güclü olmasına - koordinasiyon çoxüzlünün stabilliyi ilə əlaqədardır.

Heterovalent izomorfizmdə də (cədvəl 2) göstərilən sxema qüvvəsində qalır.

## Cədvəl 2

### Ion rəbitəsinə malik minerallarda izovalent izomorfizm hadisəsi üçün səciyyəvi olan misallar

Ionlar, kationlar	$\Delta d$ , %	k.e.	Mineral	İzomorfizmin xarakteristikası	Yaranma şəraiti
					1 2 3 4 5 6
$\text{Li}^+$ $\text{Na}^+$	18.9	6 6	Tridimit Varulit Spodumen	Qeyri-mükəmməl. Tridimittə $\text{Li}^+$ 26% $\text{Na}^+$ əvəz edir; varu- litdə 20% qədər natrium litiumla əvəz olunur; Spodumenda 8% qədər litium natri- umla əvəz olunur.	Orta və yüksek T  Yüksək T
$\text{Mg}^{2+}$ $\text{Zn}^{2+}$	1.0	6 6	Karbonatlar	Məhdud. 20-25% $\text{Zn}$ maqneziumla əvəz olunur.	Aşağı T
$\text{Mg}^{2+}$ $\text{Fe}^{2+}$	1.9	6 6	Bütün oksigenli minerallar	Mükəmməl. $\text{Mg} \rightarrow \text{Fe}$ bərk məhlul yaradır.	Yüksək, orta və aşağı T

1	2	3	4	5	6
$Mg^{2+}$ $Mn^{2+}$	5.7	6	Maqnezit rodoxrozit	Məhdud. 10% Mg manqanla və 51%-a qədər Mn maqneziumla əvəz olunur;	Orta T
		6	maqnezio-ferrit yakobsit	Məhdud. 11% Mg manqanla və 50%-a qədər Mn maqneziumla əvəz olunur;	Yüksək T
		6.6 8 8	Qranatlar	15-97% Mn-la sıra əvəz olunur.	Yüksək T və P
$Mg^{2+}$ $Ca^{2+}$	14.1	6 6	Maqnezit kalsit	Qeyri-mükəmməl. 11% qədər $Mg \rightarrow Ca$ və 22%-a qədər $Ca \rightarrow Mg$ ilə əvəz olunur.	Orta T
$Fe^{2+}$ $Zn^{2+}$	2.9	6 6	Sulfatlar Karbonatlar Fosfatlar	Məhdud. 20-30% $Fe \rightarrow Zn$ və $Zn \rightarrow Fe$ əvəz olunur.	Orta və aşağı T
$Fe^{2+}$ $Mn^{2+}$	3.7	6 6	Oksidlər	Mükəmməl. $Fe \rightarrow Mn$ bərk məhlul yaradır	Yüksək və orta T
$Fe^{2+}$ $Cu^{2+}$	3.9	6	Sulfatlar	Mükəmməl. 70% qədər $Cu \rightarrow Fe$ əvəz olunur	Aşağı T
$Fe^{2+}$ $Ca^{2+}$	12.2	6 6	Siderit Kalsit	Məhdud. 22%-ə qədər $Fe \rightarrow Ca$ və 18% qədər $Ca \rightarrow Fe$ əvəz olunur;	Orta T
	13.0	8 8	Qranatlar	Sıra 41-75% kalsiumla əvəz olunur	Yüksək T və P
$Mn^{2+}$ $Ca^{2+}$	7.6	8 8	Qranatlar	Mükəmməl. $Mn \rightarrow Ca$ bərk məhlul yaradır	Yüksək T və P
$Sr^{2+}$ $Ba^{2+}$	7.1	12 12	Barit	Mükəmməl. $Sr \rightarrow Ba$ bərk məhlul yaradır	Orta və aşağı T
$Al^{3+}$ $Fe^{3+}$	5.2	6 6	Varisit Ştrenqit	Mükəmməl. $Al \rightarrow Fe$ bərk məhlul yaradır	Aşağı T
	6.2	4 4	ortoklaz	Geyri-mükəmməl. 8% qədər $Al \rightarrow Fe$ əvəz olunur.	Yüksək T

1	2	3	4	5	6
Fe <sup>3+</sup> Mn <sup>3+</sup>	1.0	6 6	Heterozit purpurit	Mükəmməl. Fe→Mn bərk məhlul yaradır.	Aşağı T
Sc <sup>3+</sup> Y <sup>3+</sup>	8.6	6 6	Tortveytit	Məhdud. 17% Sc→Y əvəz olunur	Yüksək T
Ti <sup>4+</sup> Zr <sup>4+</sup>	13.8	6 8	Sirkon	Məhdud. Zr→Ti-la 1% qədər	Yüksək T
	7.1	6 6	Lovenit Mozandrit Qrupu	Məhdud. 10-15%, seydozeritdə 25%- qədər Zr→Ti əvəz olunur.	Yüksək T
			Evdialit	Qeyri-mükəmməl. 2.2% qədər Zr→Ti əvəz olunur.	Yüksək T
Nb <sup>5+</sup> Ta <sup>5+</sup>	0.5	6 6	Oksidlər	Mükəmməl. Nb-Ta bərk məhlul yaradır	Yüksək və orta T
	1.0	4 4	ferqusonit	Mükəmməl. Bərk məhlul	Yüksək və orta T
P <sup>5+</sup> As <sup>5+</sup>	8.5	4 4	Piomorfit mimetezit	Mükəmməl. P-As bərk məhlul yaradır	Aşağı T
V <sup>5+</sup> As <sup>5+</sup>	3.0	4 4	Vanadinit mimetezit	Mükəmməl. 60% qədər V→As əvəz olunur. Mimetezitdə 4.1% As→V əvəz olunur.	Aşağı T
Mo <sup>6+</sup> W <sup>6+</sup>	0.5	4 4	Povellit Şeelit	Məhdud. 10% Mo→W əvəz olu- nur. Şeelitdə 40% qədər W→Mo əvəz olunur.	Orta və aşağı T
		4 4	Vulfenit	Mükəmməl. 50% Mo→W əvəz olu- nur	Orta T

Heterovalent izomorfizm hadisəsi iki əsas formada müşahidə olunur:

1)Mineralin quruluşunda atomların sayının saxlanılması ilə əvəz olma;

2) Mineralin quruluşunda atomların sayının saxlanılması ilə əvəz olma.

Birinci tip izomorf əvəz olma müxtəlif sxem üzrə gedə bilər. Əsasən valentlikləri müxtəlif olan iki eyni atom başqa eyni ölçülü iki atomla əvəz olunur, məs.:  $2R^{2+} \rightarrow R^+R^{3+}$ ;  $2R^{3+} \rightarrow R^{2+}R^{4+}$ ;  $2R^{4+} \rightarrow R^{3+}R^{5+}$  və s.

Bir qədər yayılmış başqa sxemdə iki atom cütünün valentliklərin cəmi eyni olur. Məsələn:  $R^+R^{4+} \rightarrow R^{2+}R^{3+}$ ;  $R^{2+}R^{5+} \rightarrow R^{3+}R^{4+}$ ;  $R^{2+}R^{4+} \rightarrow R^+R^{5+}$ ;  $R^{2+}R^{2+} \rightarrow R^+R^{3+}$ ;  $R^{2+}R^{3+} \rightarrow R^{3+}R^{2+}$  və s. Bura kation - anion cütünündə aid etmək olar, məs.,  $R^{2+}F^- \rightarrow R^{3+}O^{2-}$  və ya  $R^+Cl^- \rightarrow R^{2+}S^{2-}$ . Bu tip əvəz olma əlavə anion saxlayan (yəni radikala daxil olmayan anion) mürəkkəb quruluşlar üçün səciyyəvidir.

Tərkibin dəyişməsi ilə yaranan izomorfizm hadisəsi quruluşa əlavə ionun daxil olması və ya quruluşdan əlavə ionun çıxması ilə müşayət olunur, yəni quruluşda defektlər yaranır. Əsasən sulfid mineralları üçün səciyyəvidir. Məs.  $3Fe^{2+} \rightarrow 2Fe^{3+}$ (pirrotin),  $2Cu^+ \rightarrow Cu^{2+}$ (xalkozin),  $3Mg^{2+} \rightarrow 2Al^{3+}$  (cədvəl 3). Bu tip quruluşlar flüorit mineralı üçündə səciyyəvidir, məsələn  $3Ca^{2+} \rightarrow 2Y^{3+}$ , kation vəziyyətində vaksiya yaranır. Piroxlor, fersmit minerallarında  $3Ca^{2+} \rightarrow 2Ce^{3+}$  əvəz olunması mümkündür.

### Cədvəl 3

#### Kovalent minerallar üçün səciyyəvi izovalent əvəzolma

Atomlar	$\Delta d, \%$	k.ə.	mineral	Xarakter izomorfizm	Əmələ gəlmə şəraiti
Cu <sup>I</sup>	10.7	4	Tetraedrit	Mükəmməl. 30% qədər Cu → Ag əvəz olunur	Hidro- termal. Orta T
Ag <sup>I</sup>	10.7	4	pirit	Mükəmməl. 36% qədər Ag → Cu əvəz olunur	Hidro- termal. Aşağı T


Zn <sup>II</sup>	7.7	4	Qrinokit	Mükəmməl. 58.3% Cd→Zn əvəz olunur	
Cd <sup>II</sup>		4			
		4			
	7.7	4	sfalerit	Mükəmməl. 3.5% Zn→Cd əvəz olunur.	
Pd <sup>II</sup>	2.7	4	breqqit	Mükəmməl. 89% qədər Pt→Pd əvəz olunur.	Hidro- termal. Yüksək T
Pt <sup>II</sup>		4			
Fe <sup>II</sup>		6			
Ni <sup>II</sup>	6.6	6	Pirit vayasit	Mükəmməl. Pi- ritdə Ni miqdarı 20% çatır. Vayasitdə Fe miqdarı 16% qə- dərdir.	Hidro- termal. Yüksək və orta T
Co <sup>III</sup>	-	4	skutterudit	Tam mükəmməl. Co→Ni bərk məhlul yaradır	
Ni <sup>II</sup>					
As <sup>III</sup>	8.9	3	Tetraedrit	Tam mükəmməl. As→Sb bərk məhlul yaradır.	Hidro- termal. Orta T
Sb <sup>III</sup>	8.9	3	polibazit	Mükəmməl. 55% Sb→As əvəz olunur.	Hidro- termal. Aşağı T.
Sb <sup>III</sup>	3.7	3	Vismutin	Mükəmməl. 17% Bi→Sb əvəz olu- nur.	Hidro- termal. Orta T
Bi <sup>III</sup>	3.7	3	ulmanit	Məhdud. 14%Sb→Bi əvəz olunur.	
Ge <sup>IV</sup>	9.5	4	arqirodit	Tam mükəmməl. Ge→Sn bərk məhlul yaradır.	Hidro- termal. Orta və aşağı T
Sn <sup>IV</sup>		4			

Minerallarda kovalent rabitənin olmasının quruluşuna stabillığını tam təmin edir, bu da izomorfizm hadisəsində müəyyən məhdudiyət yaradır.

### 3.1.2. Birinci növ bərk məhlulun təyini üsulları

İxtiyarı növ bərk məhlullar difraksiya üsulları ilə öyrənilir. Komponentlərin biri-birini izomorf əvəz etməsi və ya komponentlər arasında qarşılıqlı təsirin olub olmaması yüksək dəqiqliklə rentgenquruluş təhlili üsulu ilə təyin olunur. Belə ki, bu üsul müəyyən kristalloqrafik – ekvivalent vəziyyətlərdə atomların vəziyyətini və həmin vəziyyətlərdə paylanan atomların çəkisini təyin etməyə imkan verir ki, sonuncu da izomorf qarışığın təbiəti və çəkisi barədə dəqiq məlumat verir.

İlkin komponentlər KCl və RbCl olan haldə komponentlərin qarşılıqlı təsirinə nəzər salaq. Hər iki mineral NaCl tip quruluş əmələ gətirir.



Şəkil 7. Ştrix diaqramları: KCl, RbCl, (K,Rb)Cl və KCl + RbCl fazalarının ştrix diaqrammları.

KCl kubik qəfəsin parametri  $a = 6.277\text{\AA}$ . Əsas difraksiya xətləri,  $hkl$ ,  $d$  və  $J$ -nin qiymətləri:

200 – 3.158(8); 220 – 2.225(9); 222 – 1.816(7); 420 – 1.403(10); 422 – 1.282(0); 600 – 1.13(10) olur.  $d$  – lərin qiyməti  $\text{\AA-lə}$ ,  $J$  – nin nisbi qiyməti onluq şkalada verilir.

RbCl - da isə kubik qəfəsin parametri  $a = 6.781\text{\AA}$ , xarakterik difraksiya xətlərinə uyğun  $hkl$ ,  $d$  ( $\text{\AA-lə}$ ) və  $J$  (10-luq şkalada qiymələri aşağıdakı kimi verilir:

200 – 3.391(8); 220 – 2.398(9); 222 – 1.957(7); 420 – 1.516(7); 422 – 1.384(9); 600 – 1.045(10).  $d$  – lərin qiyməti  $\text{\AA-lə}$  verilir.

Bircinsli KCl və RbCl difraksiya xətləri ( $d$ -ləri) əsasında qurulmuş strix diaqramlar şəkil 7 - də təsvir olunur. Tutaq ki, bircinsli KCl kristalında rubidium ionları 30% K-ionlarını izomorf əvəz edir. Belə izomorf qarışığın kimyəvi tərkibi  $(K_{0.7}Rb_{0.3})Cl$  kimi verilir. Bu kristalın termodinamiki xarakteristikaları və fiziki xassələri təmiz komponentlərin xassələrindən fərqli olur. Əgər göstərilən faiz nisbətində bu fazaların mexaniki qarışığının götürüldürsə, bu iki halın rentgenoqramları kəskin fərqlənir (şək. 7). Mexaniki qarışığın halda rentgenoqramm ayrı-ayrı fazaların (KCl və RbCl) difraksiya xətləri toplusundan ibarət olur (şək. 7d). Bunun əsasında həm KCl və həm də RbCl fazaları üçün elementar kubik qəfəsin parametrlərini hesablamaq mümkün olur. Bu hər iki birləşmə arasında heç bir kimyəvi qarşılıqlı təsirin olmadığını göstərir. Izomorf qarışqda isə komponentlər arasında qarşılıqlı təsir mövcud olduğundan, bu qarışığın (şək. 7c) elementar kubik qəfəsin parametri  $a$ , komponentlərin (KCl və RbCl) qəfəs parametrləri arasında müəyyən qiymətə malik olacaqdır. Qeyd etmək məqsəd-yönlüdür ki,  $K^+$  ionunun radiusu  $1.33\text{\AA}$ ,  $Rb^+$  ionun radiusu  $1.49\text{\AA}$  olduğundan, ion radiuslarının qiyməti qəfəs parametrlərinin qiymətinə təsir edir, yəni KCl üçün  $a = 6.277\text{\AA}$  olursa, RbCl üçün  $a = 6.781\text{\AA}$  olur.  $(K,Rb)Cl$  kubik qəfəsinin parametri  $a$ , izomorf əvəz olunmanın miqdərindən asılı

olaraq  $6.277 < a < 6.781$  Å intervalında dəyişir.  $a$ , qiyməti Veqard qaydasına əsaslanaraq izomorf əvəz olmanı müqdarca təyin etməyə imkan verir. Aşağı simmetriyalı kristallarda izomorf əvəz olunmanı belə sadə üsulla təyin etmək çətin olur. Baxmayaraq, bəzi hallarda izomorf qarışığın miqdarı qəfəsin parametrlərindən birinə və ya hər üçünə təsir edir. Yuxarıda göstərdiyimizi təkrar edərək bir daha bildirmək istərdik ki, komponentlərin izomorf qarışqı yaratması haqqında miqdarda ən dəqiq məlumat difraksiya üsulları ilə - əsasən rentgen quruluş təhlili üsulu ilə kristal quruluşunu dəqiqləşdirməklə almaq olar.

### **3.2. İkinci növ bərk məhlul**

Göstərdik ki, hissəciklərin bir-birini əvəz etməsi ilə müşahidə olunan izomorfizm hadisəsi birinci növ bərk məhlul adlanır. Bu hadisədən fərqli olaraq, ikinci növ bərk məhlulda atom atomla əvəz olunmur. Əlavə hissəciklərin atomlararası boşluğa daxil olması ilə kristal quruluşu dəyişmir. Bu tipli bərk məhlul komponentlərin ölçüləri kəskin fərqli olduqda yaranır. Belə birləşmələr əhəmiyyətli fiziki-kimyəvi xassələrə malik olduğundan son illər, onların tədqiqatı genişlənmişdir. Belə kristallik fazalara əsasən keçid metalların nitridləri, karbidləri, boridləri və hidridləri, həmçinin lantanoид və aktinoidlər addır. Bu birləşmələrin əsasən çətinəriyən ərintilərin hazırlanmasında böyük rolu var. Bu tipli bərk məhlul əsasən bir komponent metal və ikinci komponent qeyri metal olan fazalar üçün xarakterdir. Fazalarda qeyri-metalın ölçüsü, metalın ölçüsünə nisbətən xeyli kiçik olur. Bunlar əsasən aşağıdakı qeyri-metal atomlarıdır: N(0.46 Å), N(0.71Å) və C(0.77 Å).

Bu tipli quruluşlarda metall atomları sıx yerləşmə əmələ gətirir, kiçikölçülü  $\left(\frac{r}{R} < 0.6\right)$  qeyri-metallik atomlar isə tam və ya qismən tetraedrik və oktaedrik boşluqlarda yerlə-

şir. Metal atomları çox hallarda kubik üzlərə mərkəzləşmiş, bəzi hallarda isə heksaqonal və kubik həcmə mərkəzləşmiş six yerləşmələr əmələ gətirir. Oktaedrik boşluqlar tam tutulduqda NaCl, bəzən NiAs tipli, tetraedrik boşluqlar tam tutulduqda CaF<sub>2</sub> tipli, tetraedrik boşluqların yarısı tutulduqda isə ZnS tipli quruluşlar əmələ gəlir.

Quruluşa əlavə hissəciklər daxil olduğu halda, metallik atomların əmələ gətirdiyi six yerləşmənin, təmiz metalin əmələ gətirdiyi six yerləşməyə uyğun olması mütləq deyil, eyni bir sistemdə müxtəlif tipli six yerləşmələr əmələ gələ bilər. Məsələn: Zr-H sistemində Zr<sub>4</sub>H üzlərə mərkəzləşmiş kubik quruluş yaradır, bütün hallarda hidrogen atomu tetraedrik boşluqlarda yerləşir. Beləliklə, metallarda quruluşa əlavə hissəciklərin daxil olması hadisəsinə, qeyri-metalların metallarda həll olması kimi baxmaq olar. Bu tipli kristallik fazaların, bir sıra fiziki-xassələri: qeyri-şəffaflığı, metallik parıltısı, metallik keçiriciliyi, yüksək termoemissiya qabiliyyəti və s. metallarla eyni olur. Digər tərəfdən bu birləşmələr metallardan yüksək bərkliyi və yüksək ərimə temperaturun olması ilə fərqlənir.

Bu tipli quruluşlarda, kimyəvi rabitənin təbiəti geniş tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, onlarda ciddi metallik rabitə müşahidə olunmur, kovalent rabitə üstünlük təşkil edir, bəzi hallarda metallik və ion tip rabitələrin də müəyyən rolü olur. Belə quruluşların xassələri elektron konsentrasiyasından çox asılı olur. Elektron konsentrasiyası tərkibdəki atomların valent elektronları cəminin atomların sayıları cəminə nisbəti kimi təyin edilir. Məsələn: CuZn<sub>3</sub> birləşməsində elektron konsentrasiyası  $\frac{1+6}{4}$  -ə bərabərdir.

Elektron konsentrasiyası 8.5 olduqda quruluşlar daha stabil olur, kristallik fazalar yüksək bərkliyi, çətin əriməsi, az keçiriciliyə malik olması ilə səciyyələnir. Elektron konsentrasiyası 8.5-dən böyük olan halda göstərilən xassələr kəskin dəyişməlidir, çünki elektron artıqlığının təsiri «dağıdıcı» rol

oynayır. Göstərilən xüsusiyyətlər TiO-TiC; TiN-TiC; ZrC-TaC; HfC-TaC sistemlərində öz təcrubi əksini tapmışdır, bu sistemlərdə elektron konsentrasiyası 8.5 - dir.


İkinci növ bərk məhlula digər xarakterik misal Fe-C sistemini göstərmək olar. Dəmirin müxtəlif polimorf formalarının mövcudluğuna və atomların ölçüləri nisbətinin  $\frac{r_c}{r_{Fe}} \approx 0.6$  olduğuna görə bu sistemdə müxtəlif tərkibli kristallik fazalar yaranır. Dəmir  $\gamma$ -modifikasiyası ilə karbonun əmələ gətirdiyi bərk məhlul sixyerleşmə tipli quruluş yaradır və austonit adlanır. Austonit  $920^{\circ}$ -yuxarı temperaturda stabil olur, yəni dəmirin  $\beta$ -modifikasiyası göstərilən temperaturda  $\gamma$ -modifikasiyaya keçir. Ancaq austonit bu temperaturdan çox aşağı temperaturda çevrilməyə məruz qalır. Tablandırmaq, aşqarlanmış polad və üçüncü komponenti daxil etməklə, austonitin çevrilməsinin qarşısını almaq olar. Bu fazada  $\gamma$ -Fe-üzlərə mərkəzləşmiş kubik quruluşunun oktaedrik boşluğununa 7.5 at.-%-qədər karbon atomları daxil olur. Fazanı tədricən  $700^{\circ}C$  qədər soyutmaqla permitə çevirmək olur. Bu ferrit və sementitin mexaniki qarışığından ibarətdir. Ferrit  $\alpha$ ,  $\beta$ -dəmirin karbonla əmələ gətirdiyi bərk məhluldur. Ferritin quruluşunda karbonun miqdarı 0.3 at.-%-qədər çatır. Karbon atomunun miqdarı artıqlıq təşkil etdikdə dəmirlə  $Fe_3C$  tərkibli kimyəvi birləşmə əmələ gətirir, bu da sementit adlanır.

Austonitin çevrilməsini  $150^{\circ}C$  qədər saxlamaqla bərk polad alınır, buna martensit deyilir. Bu fazanın tərkibində karbonun miqdarı 1.6 % qədər olur. Quruluş deformasiya olunmuş tetraqonal qəfəs yaradır, parametrlərin nisbəti  $\frac{c}{a} = 1.07$  -dir.

Bəzi hallarda metallik atomların yaratdığı boşluqlarda ikiatomlu qeyri-metal «molekulları»  $N_2$  və ya  $S_2$  yerləşir. Bu halda ikinci növ bərk məhlul  $MeX_2$  tərkibi ilə səciyyələnir.

**Məsələn:**  $\text{LaC}_2$ ,  $\text{ThC}_2$ ,  $\text{ZrH}_2$  və s. Bu tipli birləşmələrin quruluşunda qeyri-metal atomları metal atomlarının yaratdığı tetraedrik boşluqların hamısını tutur. Bu quruluşlar  $\text{CaF}_2$  tipli quruluşdan fərqlidir.

Bu tipli bərk məhlul yalnız metallik birləşmələrin deyil, bir sıra qeyri-üzvi birləşmələrin quruluşu üçün də xarakterikdir. Belə bərk məhlulların yaranmasında əsas şərt quruluşda müəyyən vakansiyaların olmasıdır. Proses bu boşluqlara əlavə kationların daxil olması ilə başa çatır. Misal kimi natrium-volframlı bürünclərin alınmasını göstərmək olar.  $\text{WO}_3$  quruluşu  $\text{CaTiO}_3$  tiplidir. Bu birləşmələrdə oksigen və  $\text{Ti}(\text{W})$  atomlarının quruluşda yerləşməsində heç bir fərq olmur.  $\text{WO}_3$  quruluşunda  $\text{CaTiO}_3$ -dəki Ca-vəziyyəti vakant olur. Söylənilənləri  $\text{ReO}_3$  quruluşuna da aid etmək olar. Bu tipli bərk məhlulun yaranmasında əvəzolunmani aşağıdakı kimi ifadə etmək olar:




Belə bərk məhlulun əmələ gəlməsini həm hissəciklərin əvəz olunması (I növ) və həm də quruluşa əlavə hissəciklərin daxil olması (II növ) kateqoriyasına aid etmək olar.

### 3.2.1 İkinci növ bərk məhlulun təyin üsulları

Məlumdur ki, ikinci növ bərk məhlul quruluşda müəyyən boşluqlara və ya vakansiyalara əlavə atomun daxil olması hesabına yaranır. Kənar atomun quruluşa daxil olmasında yalnız difraksiya üsulları ilə təyin etmək mümkündür. Belə ki, əsas məsələ ilkin maddənin difraksiya xətləri ilə quruluşa daxil olan atomdan sonra maddənin difraksiya xətləri arasında fərqləri müəyyən etmək və bu fərqli yaranmasında kənar atomun təsirinə aydınlıq gətirməkdir. Göstərişlərə əlamətləri nümayiş etdirmək üçün ən dəyərli obyektlər millibdenit  $\text{MoS}_2$  mineralının quruluşudur. Heksagonal sim-


metriyali molibdenit mineralinin quruluşunda politipiya müşahidə olunur. Bu quruluşda kükürd atomları molibden atomları ətrafında triqonal prizma formalı (şək. 8) koordinasion çoxüzlülər əmələ gətirir. Bu koordinasion çoxüzlülər tilləri ilə birləşərək  $c$  parametrinə perpendikulyar laylar əmələ gətirir, yəni  $ab$  parametrinə və ya  $001$  müstəvisinə parallel lay əmələ gətirir. İki laylı quruluşda heksaagonal qəfəsin parametrləri  $a = 3.15\text{\AA}$ ,  $c = 12.30\text{\AA}$  olur. Çoxüzlülərin əmələ gətirdiyi laylar arasında məsafə  $6.15\text{\AA}$  bərabər olur. Quruluşda hər bir  $\text{Mo}^{4+}$  atomu altı kükürdlə və hər bir  $\text{S}^2-$  anionu üç molibden kationu ilə rabitə yaratdıqından quruluşun elektroneytrallığı tam təyin olunur. Şəkil 7-də molibdenit mineralinin quruluşu təsvir olunur, sxematik olaraq quruluşu aşağıdakı kimi göstərmək olar.



Şəkil 8.  $\text{MoS}_2$  quruluşunda Mo atomlarının sxematik paylanması (a)  
 $\text{TlInS}_2$  - quruluşunda TlIn atomlarının sxematik paylanması (b)

Kükürd atomunun rentgen şüalarını səpmə qabiliyyəti molibden atomunun rentgen şüalarını səpmə qabiliyyətin-dən çox-çox az olduğundan quruluşda kükürdlərin vəziyyəti verilmir. Şəkil 8-dən aydın olur ki, molibden atomları  $002$  müstəvisi üzərində yerləşir. Bu o deməkdir ki,  $002$  müstəvisində difraksiya olunan rentgen şüasının intensivliyi  $I_{max}$  olacaqdır. Əgər quruluşda molibden atomunun vəziyyətini B - ilə, vakansiyani isə A - ilə işarə etsək, tərkib  $\text{ABS}_2$

olur, yəni B atomunu heterovalent başqa atomla əvəz etsək, A - atomunun vəziyyətinə kənar atom daxil ola bilər. Bu halda həm birinci və həm də ikinci növ bərk məhlul hadisəsi baş verir. Bununla yeni atom müstəviləri yaranır - 004 indeksli. Bununla asanlıqla təyin etmək olur ki, əgər vakan-siyaya kənar ion daxil olarsa 002 müstəvisindən səpilən rentgen şüalarının intensivliyindən əlavə 004 müstəvisindən sə-pilən rentgen şüalarının intevsivliyi də  $I = \max$  qiymətə malik olacaqdır. Beləliklə atom müstəviləri üzərində atom dəyişikliyini difraksiya üsulları ilə asanlıqla tutmaq olur.



Şəkil 9. Molibdenit-MoS<sub>2</sub> quruluşu.

1973-cü ildə M.İ.Çıraqov molibdenit MoS<sub>2</sub> mineralinin quruluşunda (şəkil 9) vakant vəziyyəti nəzərə alaraq,  $\square^0\text{Mo}^{4+}\leftrightarrow\text{Tl}^{1+}\text{In}^{3+}$  əvəzolunması əsasında TlInS<sub>2</sub>-birleşməsinin yeni polimorf formasının varlığını quruluşu dəqiq təyin etməklə isbat etmişdir.

Birinci və ikinci növ bərk məhlullarda fazaların fərqini daha da aydın göstərmək olar. Birinci növ bərk məhlulda həll edən və həll olunan komponent anlayışı itir, ikinci növ bərk məhlulda bu anlayış öz mənasını saxlayır. Misal kimi tərkiblərində dəyişən miqdarda su saxlayan alümosilikat-seolitləri göstərmək olar. Burada həllədici seolitlərin özü, həll olan maddə isə su molekuludur. Bu tipli quruluşda boşluqlar kanal və ya «boru» formasındadır və boşluğa su mo-

lekulu asanlıqla daxil olub çıxa bilir. Digər fərqləndirici xüsusiyyət, 1-ci növ bərk məhlulda əvəz olunan komponentlərdə kimyəvi rabitənin eyni olması, 2-ci növ bərk məhlulda hər iki komponentdə rabitə tipinin tamamilə fərqli ola bilməsidir.

### 3.3. Defektli quruluşlar

İdeal kristallarda müvafiq termodinamiki tarazlıq yarandıqda, material hissəciklər yüksək nizamlılığa və üç ölçüdə dövriliyə malik olur. Bu qanuna uyğunluq fəza qəfəsi ilə səciyyələnir və müəyyən həndəsi qanunlara tabe olur. Təbiətdə və laboratoriya şəraitində əmələ gələn kristalar, quruluş və formalarına görə ideal kristallardan müəyyən qədər fərqlənir. Bu fərqlənmədə ideal kristal formalarının və ya quruluşlarının əsas fraqmentləri (elementləri) saxlanılır. Buna görə kristalloqrafiyanın həndəsi qanunları real kristal quruluşlarının və formalarının təsvirində geniş istifadə olunur.

İdeal kristalların fiziki xassələri onların kimyəvi tərkibi, hissəciklər arasındaki rabitənin təbiəti və simmetriyaları ilə təyin olunur. Quruluşda yaranan kiçik pozulmalar, defektlər bu xassələrə az təsir edir. Məsələn: optiki indikatrisaların formaları yalnız kristalların simmetriyasından asılı olur. Bunu nla bərabər real kristallarda bir sıra xassələr, quruluşda müxtəlif tip defektlərin yaranmasından, yeni dövriliyin və tarazlığın pozulmasından asılı olur. Belə xassələrə ion, yarımkəciriçi, elektrik keçiriciliyi, lüminessensiya, bərklik, rənglənmə və s. addır. Quruluşa görə həssas olan xassələrə müxtəlif tip defektlərin, kristalın göyərdilmə şəraitinin, təkrar kristallaşmanın, plastik deformasiyanın kəskin təsiri olur.

Quruluşun defektliyi yaxın atomlar arasındaki məsafənin və ya kimyəvi rabitənin dəyişməsi ilə bilavasitə əlaqədardır. Belə dəyişmə hər hansı vəziyyətdə atomun (ionun) olması, atom və ya ionların yerdəyişməsi, quruluşun müəyyən hissələrində nizamlılığın pozulmaları ilə əlaqədar olur.

Quruluş pozulmaları müəyyən fiziki hadisələrin – işıq, rentgen və  $\gamma$ -şüalarının,  $\alpha$ -hissəciklərin və ya neytronların təsirindən yaranan bilər. Defektlər dayanıqlı olduqda, onları quruluş əlamətlərinə görə təsnif etmək olur. Bu əlamətlərin kimyəvi rabitə və quruluş tipləri ilə əlaqədar təsnifatı müxtəlif tip defektlərin yaranmasını izah etməyə imkan verir.

Kristal quruluşlarında atomlar səviyyəsində əsasən aşağıdakı tip defektlər yaranır:

1. *Nöqtəvi (sifir ölçüyü) defektlər* – kristal quruluşunda bir, və ya bir neçə atomun quruluşa daxil olması, ya quruluşdan çıxmazı nəticəsində yaranan atom səviyyəsində pozulmalardır;

2. *Xətti defektlər və ya bir ölçüyü defektlər* – quruluş pozulması dövrülüyün bir istiqamətində, kristalın ölçüsü ilə müqayisə olunan məsafəyə qədər uzanır, digər iki istiqamətlərdə isə qəfəs parametrinin bir neçə qiymətini keçmir. Qeyri-stabil xətti defektlər, nöqtəvi defektlər zəncirində yaranabilər. Xətti defektlər dislokasiya anlayışı ilə səciyyələnir;

3. *Səthi və ya iki ölçüyü defektlər* – iki istiqamətdə kristalın ölçüsü ilə müqayisə olunan məsafə qədər yayılı bilər, üçüncü istiqamətdə pozulmalar parametrin bir neçə qiyməti qədər uzanır. Bu tip defektlərə, ikiləşmələri, blokların və ya dənələrin sərhədlərini, domenlərin səthini, six yerləşmədə yaranan defektləri və kristalların səthlərini misal göstərmək olar;

4. *Həcmi və ya üçölçülü defektlər* – quruluşda müəyyən boşluqların yaranması, kənar faza hissəciklərinin quruluşa daxil olması, müxtəlif tərkibli möhtəvilər və s.


Bələ defektlər, kristal əmələgəlmə prosesində və ya xərici təsir nəticəsində yaranan, onun xassələrinə kəskin təsir edən defektlərdir.

### 3.3.1 Kristal quruluşunda nöqtəvi defektlər

Metal kristallarında metal atomları qəfəsin müəyyən düyünlərində yerləşdiyindən quruluşda düyünlərin birində

atomun olmaması və ya düyünlərarası boşluğa əlavə atomun daxil olması ilə sadə nöqtəvi defektlər yaranır. İon tip quruluşlarda isə bu hadisə ionların yerdəyişməsi ilə səciyyələnir. Şəkil 10-da müxtəlif tip nöqtəvi defektlər eks olunur.

Kristallara lazımı aşqarlar vurulması ilə onların xassələrinin dəyişməsinə nəzarət etmək üçün sintez prosesində yüksək təmizliyə malik komponentlərdən istifadə olunur və sintez şəraiti elə seçilir ki, bu prosesdə kənar qarşıqlar yaranan kristal quruluşuna daxil olmasın.



**Şəkil 10.** Kristal qəfəsində xarakterik nöqtəvi defektlər: A – aşqar atomu əvəz edir; B – vakansiya; D – aşqar atom daxil olur; C – atom düyünlər arasında yerləşir; E – divakansiya.

Vakansiyaların və quruluşa daxil olan atomların konsektivasiyası termodynamiki tarazlıqdan başqa, kristalin elektroneytrallığının dəyişkən olmasından da asılıdır. İon və yarımkəçirici kristallarda nöqtəvi defektlər elektrik yükünə malik olur, yəni kationun daxil olması ilə müsbət, anionun daxil olması ilə mənfi yüklenir. Anion vakansiyası «mənfi yükün çatışmaması» effektiv müsbət, kation vakansiyası isə effektiv mənfi yük kimi təsir edir. Komponentlərin konsektivasiyalarının nisbətindən və nöqtəvi defektlərin tipindən asılı olmayaraq, kristal həmişə elektroneytral olur. Sonuncu, müsbət və mənfi yüklü vakansiyaların miqdarının eyni olması ilə əlaqədardır. İon kristallarda nöqtəvi defektlər (M.P.Şaskolskaya, 1976) aşağıdakı kimi işarə olunur:

$K_{0^+}$  -kation düyünlər arasında yerləşir (effektiv + yük);


$A_{\text{0}^-}$ -anion düyünlər arasında yerləşir (effektiv - yük);

$K_{\text{II}^-}$ -kation vakansiyası (effektiv - yük);

$A_{\text{II}^+}$ -anion vakansiyası (effektiv + yük);

e-elektron; r-deşik.

Kristallarda elektroneytrallıq göstərilən defekt tiplərinin qarşılıqlı təsirindən yaranır. Elektron və deşiklərin hesabına defektlərin neytrallaşması, elektron və deşiklərin keçiricilik zonasında olduğu halda, yəni qadağan olunmuş zona da olduqda müşahidə olunur. Bu tip defektlər yarımkeçiricilər üçün səciyyəvidir. Qadağan olunmuş zonalarının qiyməti böyük olan kristallarda, yəni dielektriklərdə, nöqtəvi defektlərin bir-birini neytrallaşması cüt defektlər - Şotki və Frenkel defektləri olduqda çox ehtimallı olur (şək. 11).



Şəkil 11. İon tip kristal quruluşlarında nöqtəvi defektlər: a)  $\text{AgBr}$  tip quruluşlarda vakansiyaların yaranması. Şotki defekti; b)  $\text{AgBr}$  tip quruluşlarda əlavə ionların daxil olması. Frenkel defekti.

Şotki defektləri (şək.11a):  $K_{\text{II}^-} + A_{\text{II}^+}$  kation və anion vakansiyaları cütündən ibarətdir. Bu tip defektlər əsasən qələvi halogenidlərin kristallarında rast gəlir. Kristallarda belə defektlərin olması onların sıxlığını dəyişir.

Frenkel defektləri (şək.11b):  $K_{\text{II}^-} + K_{\text{0}^+}$  və ya  $A_{\text{II}^+} + A_{\text{0}^-}$  vakansiya, düyünlər arasında yerləşən atomlar hesabına yaranır,  $\text{AgBr}$  tip quruluşlar üçün səciyyəvidir.  $\text{AgBr}$  quruluşunda  $\text{Br}^-$  ionları ( $r_{\text{Br}^-} = 1.95 \text{ \AA}$ ) kubik sıxyer-


ləşmə əmələ gətirir, tetraedrik boşluqların  $\frac{1}{2}$ -də  $\text{Ag}^+$  ( $r_{\text{Ag}^+} = 1.13 \text{ \AA}$ ) ionları yerləşir.

$\text{Ag}^+$  ionunun tetraedrik boşluqdan oktaedrik boşluğa keçməsi Frenkel defekti yaradır. Bu defekt almaz tip quruluşlar üçün səciyyəvidir. Bu tip defektlər kristalın sıxlığına təsir etmir.

Ümumi halda kristallarda Frenkel və Şotki defektləri müşahidə oluna bilər, bu zaman əmələ gəlməsi az enerji tələb olunan defekt üstünlük təşkil edir.

Müəyyən qrup nöqtəvi defektlər rənglənmə mərkəzləri adlanır. Bu mərkəzlər özlərinə məxsus udulma tezliyinə malik olduqlarından kristalların rənglənməsinə səbəb olur.

Şəkil 12-də qələvi halogenidlərin quruluşunda belə mərkəzlərin bir neçə növünün yaranması eks olunur.



Şəkil 12.  $\text{NaCl}$  tip quruluşlarda bir neçə rənglənmə mərkəzlərinin sxemi.

V-mərkəzi:  $K_{\text{II}}^- + r$ ; R<sub>1</sub>-mərkəzi:  $F + A_{0^-} = 2A_{0^-} + e$  və  
 M-mərkəz:  $F + A_{0^-} + K_{\text{II}}^- = 2A_{0^-} + K_{\text{II}}^- + e$ . Nöqtəvi defektlər kristalların elektrik keçiriciliyinə böyük təsir göstərir. Yarımkeçirici kristallarda keçiriçilik yüklü deşiklərin hərəkəti hesabına olur.

Nöqtəvi defektlərin konsetrasiyası və vəziyyətinə görə kristalların sıxlığı, qəfəs parametrləri, ion keçiriciliyi, elektrik müqaviməti, işığın udulması və yayılması, elektrik, paramaqnit rezonansları haqqında mühakimə yürütmək olur.

Bu tipli izomorfizm hadisəsi dəyişən və qeyri-stexiométrik tərkibli fazaları özündə cəmləşdirir. Bu fazaların quruluşu ilkin fazanın quruluşundan stexiométrik tərkiblərinə görə fərqlənir, yəni kristal qəfəsdə müəyyən vakansiyalar yaranır. Vakansiyaların yaranmasını aşağıdakı sxem üzrə göstərmək olar:



Bu hadisəyə klassik misal Fe-S sistemini göstərmək olar. Təbii pirrotinin (NiAs tip) quruluşunda FeS stexiométrik tərkibinə görə kükürd artıqlıq təşkil edir. Buna görə də çox hallarda bu mineral üçün  $Fe_6S_7$  və ya  $Fe_nS_{n+1}$  tərkibləri göstərilir. Təkcə kimyəvi analizlərin nəticələri hadisəni düzgün araşdırmağa imkan vermir, bunun üçün dəqiq quruluş məlumatları tələb olunur.

Rentgenquruluş təhlili üsulu ilə pirrotinin quruluşu dəqiq öyrənilidikdən sonra məlum olmuşdur ki, quruluşda kükürd artıqlıq təşkil edə bilməz. Kükürd atomları heksagonal sıxyerləşmə əmələ gətirir, oktaedrik boşluqlarda dəmir atomları yerləşir. Quruluşa sıxyerləşmənin stabilliyini nəzərə alaraq, qeyd etmək olar ki, oktaedrik boşluqlarda yerləşən dəmirlərin vəziyyətlərində vakansiyalar yaranır. Buna görə pirrotinin formulunu  $Fe_nS_{n+1}$  şəklində yox,  $Fe_{n-1}S_n$  və ya  $Fe_{1-x}S$  kimi yazmaq daha doğru olardı. Sonuncu, tərkibdə Fe çatışmazlığını daha düzgün eks etdirir. Bu halda çox güman ki, dəmirin atomlarının bir hissəsinin oksidləşmə də-

rəcəsi iki yox, üç olur.

Bu tipli izomorfizm hadisəsi, ümumi formulu  $AB_2X_4$  olan spinel tipli quruluşlar üçün də səciyyəvidir. Spinel mineralının kimyəvi tərkibi  $MgAl_2O_4$ -dur. Bu tipli quruluşlar müxtəlif metalların oksidləri, sulfid, selenid və flüoridləri üçün səciyyəvidir. Bir qayda olaraq A-ikivalentli, B-üçva-lentli kation olur. Normal spinelin quruluşu da  $32X$  ionu kubik sixyerleşmə əmələ gətirir, qəfəsdə olan  $8A$  ionu tetraedrik boşluğun  $1/8$  tutur,  $16B$  ionu isə oktaedrik boşluğun yarısında yerləşir. Hər bir X ionu bir A və üç B ionu ilə ko-ordinasiya yaradır.

Çevrilmiş spinellərin (məsələn:  $MgFe_2O_4$ ,  $Fe^{2+}Fe_2^{3+}O_4$ ) quruluşunda kationların oktaedrik və tetraedrik boşluqları doldurmalarının ümumi mənzərəsi eyni olur. Fərq ondan ibarətdir ki, tetraedrik boşluğu A atomu yox, qəfəsə düşən B atomunun yarısı doldurur ( $8B$ ). Oktaedrik boşluğun yarısında isə  $8A$  və  $8B$  atomları yerləşir, yerləşmə statistik və nizamsız ola bilər, bu xüsusiyəti düzgün əks etdirmək üçün kimyəvi formulu  $Fe(MgFe)O_4$  kimi göstərmək daha düzgün olardı. Normal spinellərdə A=Mg, Fe, Co, Ni, Zn, Cr, Cu, Cd. B=Al, Cr, Fe, V, çevrilmiş spinellərdə A=Mg, Fe, Ti, Co, Ni, V; B=Fe, In, Mg; X= $O^{2-}$ ,  $S^{2-}$ ,  $Se^{2-}$ , F ( $BeLi_2F_4$ ) olur.

Bir sıra birləşmələrdə, məsələn  $\gamma-Al_2O_3$  defekt quruluşlar yaranır. Birləşmənin quruluşunda elementar qəfəsdə 32 oksigen olur. Oksigenlər spinelin quruluşunda necə yerləşir-sə  $\gamma-Al_2O_3$  quruluşunda da elə yerləşir. Spinel quruluşunda tetraedrik və oktaedrik boşluqda  $24(Mg+Al)$  yerləşdiyi halda,  $\gamma-Al_2O_3$  quruluşunda, boşluqların yalnız  $21\frac{1}{3}$ -də alümi-nium atomları yerləşir, qalan boşluqlar boş qalır, defekt quruluş yaranır. Analoji vəziyyət,  $Fe_2O_3$ -quruluşunda da müşahidə olunur, digər misal  $Ce_3S_4$  quruluşunu göstərmək olar. Bu tipli birləşmələrdə yaranan defektlər cədvəl 4-də öz əksi-ni tapır.

Qeyd etmək lazımdır ki, hər bir sistem üçün kimyəvi

birləşmə və bərk məhlul anlayışlarına baxılmalı və araşdır-malar mütləq quruluş məlumatları ilə dəqiqləşdirilməlidir.

**Cədvəl 4**

**Spinel və  $\gamma\text{-Al}_2\text{O}_3$  tip quruluşlar**

Quruluş tipi	Kimyəvi tərkibi	Eyni miqdarda oksigenə (kükürdə) gətirilmiş tərkiblər	Atomların elementar qəfəsdə miqdarı
Normal	$\text{Fe}_3\text{O}_4$	$\text{Fe}_9\text{O}_{12}$	$\text{Fe}_{24}\text{O}_{32}$
Defekt	$\text{Fe}_2\text{O}_3$	$\text{Fe}_8\text{O}_{12}$	$\text{Fe}_{\frac{21}{3}}\text{O}_{32}$
Normal	$\text{Ce}_3\text{S}_4$	$\text{Ce}_9\text{S}_{12}$	$\text{Ce}_{12}\text{S}_{16}$
Defekt	$\text{Ce}_2\text{S}_3$	$\text{Ce}_8\text{S}_{12}$	$\text{Ce}_{\frac{10}{3}}\text{S}_{16}$

**3.3.2 Quruluşda defektliyin təyini**

Rengenoqrafik üsullarla defektliyin və ya izomorfizm hadisəsinin hansı kateqoriyaya aid olmasını asanlıqla təyin etmək olar. Rentgenoqrafik məlumatlar əsasında «rentgenoqrafik sıxlıq» hesablanır və piknometrik sıxlıqla ( $\rho$ ) müqayisə olunur:

$$\rho = 1.66 \frac{M \cdot z}{V},$$

burada M – birləşmənin molekul kütləsi, V – qəfəsin həcmi, z – formul vahididir.

Normal quruluşlarda  $\rho_{\text{rent.}}$  və  $\rho_{\text{pik.}}$  kiçik xətalarla uyğun gəlir. Qiymətlərin fərqli olması isə quruluşun defektliyi ni müəyyənləşdirir. Məsələn: təmiz mis üçün M=63.55, a=3.615 Å, n=4 və ya

$$\rho = 63.55 \times 4 \times \frac{1.66 \cdot 10^{-24}}{3.615^3 \cdot 10^{-24}} = 8.95 \text{ q/sm}^3$$

olur. 33 at.% qızıl və 67 at.%- mis saxlayan əvəzolunma izomorfizmi üçün a=3.76 Å və

$$\rho = \left( \frac{1}{3} \cdot 197.2 + \frac{2}{3} \cdot 63.55 \right) \cdot 4 \cdot \frac{1.66 \cdot 10^{-24}}{3.76^3 \cdot 10^{-24}} = 13.50 \text{ q/sm}^3$$

olur.

Bu üsulla izomorf qarışıqlarda atom nömrələri kəskin fərqlənən elementlərin %-lə miqdarını asanlıqla təyin etmək olar. Bunun üçün piknometrik sıxlığı, bir qəfəsin həcmini və formul vahidini (quruluş tipini) bilmək tələb olunur.

Məlumdur ki, ideal kristal quruluşlarında yüksək nizamlılıq dedikdə kristalın bütün elementar qəfəslərinin forma və ölçülərinin, kimyəvi tərkiblərinin eyniliyi nəzərdə tutulur. Izomorf qarışıqlarda, sözün tam mənasında, belə yüksək nizamlılıq müşahidə olunmamalıdır. Izomorf qarışıqlarda nizamlılıq dedikdə yalnız quruluşun statistik bircinsliyi nəzərdə tutulur. Tam nizamlılığa yalnız müəyyən tərkibli sistemlər malik ola bilər, bu nizamlılıq fəsiləsiz dəyişməyə məruz qalmır, yəni belə sistemlər kristallik kimyəvi birləşmələrə uyğun olur.

1936-ci ildə A.E.Fersman müəyyən element atomlarının bir qrup birləşmələrdə asanlıqla bir-birini əvəz etdiyi halda, digər tipli birləşmələrdə əvəz edə bilməməsini göstərir. Bu xüsusiyət maddələrin quruluşu ilə əlaqədar asanlıqla izah olunur. Məsələn: spodumendə  $\text{LiAlSi}_2\text{O}_6$  1.5-2.5% sodium atomuna rast gəlinir, albit və nefelində isə litium atomları demək olar ki, olmur. Barium və bəzən qurğuşun atomlarının çöl şpatlarında mövcudluğu və barium, qurğuşun atomları saxlayan birləşmələrdə kalium atomlarının olmaması və s. Maqnezium və dəmirli birləşmələrdə skandiumun olması və tortveytit ( $\text{Sc}_2\text{Si}_2\text{O}_7$ ) mineralında maqnezium və dəmirin rast gəlməməsi, Ca-birləşmələrində Cd-rast gəlməsi, Cd-birləşmələrində Ca olmaması, sirkon mineralında  $\text{ZrSiO}_4$ -də titanın rast gəlməsi, rutil  $\text{TiO}_2$  mineralında sirkonun rast gəlməməsi və s. buna misaldır. Fersman bu uyğun-suzluğunu energetik «əlverişsizliklə» izah edir. Belə polyar izomorfizm hadisəsinin ciddi kristallokimyəvi izahı mövcudur.

Məlumdur ki, izomorfizm hadisəsinin mövcudluluğu şərtlərindən kənara çıxmalar olduqda bu hadisə pozulur, yəni quruluş çevrilməsi yaranır. Deyilənləri isbat etmək üçün Qoldşmidt bir sıra nümunələr göstərir. Məsələn: BaZrO<sub>3</sub> birləşməsi, perovskit CaTiO<sub>3</sub> tip quruluşda kristallaşır. Bu birləşmələrdə sirkoniumu ( $R_{Zr}^{4+}=0.82$  Å), qalay ( $R_{Sn}^{4+}=0.67$  Å) və titanla ( $R_{Ti}^{4+}=0.64$  Å), bariumu ( $R_{Ba}^{2+}=1.48$  Å) isə stronsium ( $R_{Sr}^{2+}=1.20$  Å) və kalsiumla ( $R_{Ca}^{2+}=1.04$  Å) əvəz etmək olar və bu hallarda quruluş tipləri dəyişmir. Bu törəmə maddələr izomorf qrupa aid olunur. Kalsiumu maqneziumla ( $R_{Mg}^{2+}=0.74$  Å) əvəz etdikdə isə, radiuslar fərqiinin böyük olması izomorfizm həddini keçir və yeni quruluşlu maddə alınır, bu hadisəyə morfotropiya deyilir. Morfotropiya dedikdə kimyəvi tərkibin qanuna uyğun dəyişməsindən asılı olaraq, kristal forması və quruluşunun qanuna uyğun dəyişməsi nəzərdə tutulur. Qoldşmidt polimorfizm hadisəsinə morfotropiya hadisəsinin xüsusi növü kimi baxır. Bu zaman, iki müxtəlif energetik halda olan maddələrin quruluşları bir-biri ilə müqayisə olunur. Şəraitdə kəskin dəyişmədikdə maddələr öz-özlüyündə izomorf olaraq qalır, mümkün deformasiya həddini keçən kimi polimorf keçid yaranır (avtomorfotropiya).

Göstərilən mühakimə əsasında demək olar ki, izomorfizm, morfotropiya və polimorfizm hadisələri bir-biri ilə sıx əlaqədardır və ümumi səbəblərin nəticələridir. Buna misal olaraq ikivalentli metalların karbonatlarının və qələvi metalların nitratlarının izoquruluş sıralarını göstərmək olar (cədvəl 4).

Cədvəl 5-dən görünür ki, karbonatlarda izomorfizm həddi kalsium duzlarına uyğun gəlir, kiçik ölçülü kationlara tərəf kalsit, böyük ölçülü kationlar istiqamətində isə arqonit tipli quruluşlar əmələ gəlir. Nitratlarda bu sərhəd KNO<sub>3</sub>-dən keçir, bu birləşmənin yüksək temperaturlu forması aragonit, aşağı temperaturlu forması kalsit tip quruluş yaradır.

### Cədvəl 5

Birləşmələr	MgCO <sub>3</sub>	CoCO <sub>3</sub>	FeCO <sub>3</sub>	ZnCO <sub>3</sub>	MnCO <sub>3</sub>	CdCO <sub>3</sub>
kationun r, Å	0.74	0.78	0.80	0.83	0.91	0.99
CaCO <sub>3</sub>	kalsit tipli quruluş					←
	1.04	1	1.04	1.20	1.26	1.38
			→	araqonit tipli quruluş		
birləşmələr	LiNO <sub>3</sub>	NaNO <sub>3</sub>	KNO <sub>3</sub>	KNO <sub>3</sub>	PbNO <sub>3</sub>	CsNO <sub>3</sub>
kationun r, Å	0.68	0.98	1.33	1.33	1.43	1.65
	←	→	aşağı temp.	yuxarı temp.		

İzomorf sıranın tədqiqi, izomorfizm və morfotropiya hadisələrinin təyini, kristallik fazalarda dəyişmə proseslərini kəmiyyət və ya keyfiyyətcə izah etməyə imkan verir.

## IV. MİNERALLARDA İZOMORFİZM

Mineraloji tədqiqatlarda müasir tədqiqat üsullarının tətbiqi nəticəsində son illərdə onlarca yeni mineral təyin edilmişdir. Mineralların əksəriyyəti əvvəllər aşkarlanmış mineralların analoqu olub, onlardan tərkibinə, quruluşuna və xassələrinə görə fərqlidir. Bu mineralların əsasən tərkibinə görə təyin olunmuş izomorf sıranın birinə daxildir.










### 4.1. Sadə tərkibli minerallarda izomorfizm.

Metalların sadə oksidləri əsasən eyni kristall quruluşu yaradırlar. **AX tərkibli** metal oksidləri üçün səciyyəvi quruluşlar  $\text{NaCl}$  və  $\text{CsCl}$ -dur. Bu quruluşlardan birincidə oksigen atomları kubik üzlərəmərkəzləşmiş six yerləşmə yaradır və oktaedrik boşluqları metal atomları doldurur. Belə quruluş tipi  $\text{TiO}$ ,  $\text{VO}$ ,  $\text{MnO}$ ,  $\text{FeO}$ ,  $\text{NiO}$  və s. metal oksidlərinin quruluşu üçün səciyyəvidir. Bir sıra üç qat birləşmələrin quruluşunda  $\text{Na}$  atomlarının vəziyyətində metal atomları statistik paylanır və bu halda  $\text{NaCl}$  simmetriyası saxlanılır. Məs.:  $\gamma - \text{LiTiO}_2$ ,  $\alpha - \text{NaTiO}_2$ ,  $\text{NaErO}_2$ , və s. yəni  $\text{Li}^+\text{Ti}^{3+} \rightarrow \text{Na}^+\text{Ti}^{3+} \rightarrow \text{Na}^+\text{Er}^{3+}$  izomorf sırası yaranır.

**AX<sub>2</sub> tərkibli** minerallarda əsasən ion-kovalent təbiətli rabitələr müşahidə olunur, yəni rabitənin kovalentliyini və ya ionluğunu bir adla təyin etmək mümkün olmur.  $\text{TiO}_2$  təbiətdə tetraqonal simmetriyah üç modifikasiya yaradır – rutil, anataz, brukit. Hər üç polimorf formada oksigen atomları titan atomu ətrafında oktaedr formalı koordinasion çoxüzlü, titan atomları isə oksigen atomu ətrafında bərabərtərəfli üçbucaq yaradır. Polimorf formalar  $\text{TiO}_6$  – oktaedrlərinin tilləri ilə birləşməsinə görə fərqlənir. Bu quruluş tipində oksidlər üçün səciyyəvi olan aşağıdakı izomorf sıra yaranır:  $\text{Os}^{4+} \rightarrow \text{Ir}^{4+} \rightarrow \text{Ge}^{4+} \rightarrow \text{Sn}^{4+} \rightarrow \text{Pb}^{4+}$ ; ftoridlər üçün isə  $\text{Mg}^{2+} \rightarrow \text{Fe}^{2+} \rightarrow \text{Co}^{2+} \rightarrow \text{Ni}^{2+} \rightarrow \text{Zn}^{2+}$ .


Yüksek temperaturda stišovit mineralında  $\text{Si}^{4+} \leftrightarrow \text{Ti}^{4+}$  izomorf əvəz olunur.

Rutil tip quruluş yaradan cassiterit –  $\text{SnO}_2$  mineralinda aşağıdakı izomorf əvəzolma sıraları ayrıılır:



Göstərilən sıranın hər bir üzvü təbiətdə cassiterit mineralında müşahidə olunmuşdur.

**$\text{AX}_3$  tərkibli** mineralarda üçvalentli elementlərin halogenləri, hidrooksidləri, altivalentli elementlərin oksidləri quruluş yaradır. Quruluşlar metal atomlarının ətrafında anionların yaratdığı oktaedrlərin tillərini ümumiləşdirməsi nəticəsində yaranır. Metal atomları üç valentli metal atomu olan halda dioktaedrik, iki valentli metal atomu olan halda trioktaedrik lay əmələ gəlir. Üç valentli metallik atomlar üçün aşağıdakı izomorf sıra səciyyəvidir ( anionlar OH qrupu J, Cl olan halda):



$\text{AX}_3$  tərkibli oksidlər üçün  $\text{ReO}_3$  quruluşu səciyyəvidir. Quruluşda  $\text{Re}^{6+}$  ionu ətrafında oksigen atomları oktaedr formalı koordinasion çoxüzlü yaradır.  $\text{ReO}_6$  oktaedrləri təpələri ümumiləşdirərək karkas əmələ gətirir.  $\text{ReO}_3$  tip quruluşlar müxtəlif tərkibli metal oksidləri, flüoritləri, hidrook-


sidləri üçün səciyyəvidir. Məs.:  $\text{TiOF}_2$ ,  $\text{CaPbF}_6$ ,  $\text{Sc(OH)}_3$ ,  $\text{In(OH)}_3$ ,  $\text{VF}_3$ ,  $\text{RuF}_3$ ,  $\text{RhF}_3$ ,  $\text{PdF}_3$ ,  $\text{InF}_3$  və s.

$\text{Al}_2\text{O}_3$  - korund mineralının quruluşunda oksigen atomları heksaqaonal six yerləşmə əmələ gətirir, Al – atomları isə oktaedrik boşluğun  $\frac{1}{3}$  yerləşir. Bu tip quruluşlarda aşağıdakı izomorf sıra yaranır:  $\text{Al} \rightarrow \text{Ti} \rightarrow \text{V} \rightarrow \text{Cr} \rightarrow \text{Fe} \rightarrow \text{Ge} \rightarrow \text{Cr}$ .


İlmenit  $\text{FeTiO}_3$  mineralində korund tip quruluş yaradır, bu halda oktaedr layında  $\text{Fe}^{2+}$  və  $\text{Ti}^{4+}$  atomları növbələşir. Bu mineralda  $\text{Fe}^{2+}$  ionu  $\rightarrow \text{Mg}^{2+} \rightarrow \text{Mn}^{2+} \rightarrow \text{Co}^{2+} \rightarrow \text{Ni}^{2+} \rightarrow \text{Cd}^{3+}$  ionları ilə əvəz olunur.  $\text{Ti}^{4+}$  atomu isə  $\rightarrow \text{V}^{4+} \rightarrow (\text{Fe}^{2+} \rightarrow \text{Li}^+)$  olan halda  $\rightarrow \text{Nb}^{5+} \rightarrow \text{Rb}^{4+} \rightarrow \text{Mn}^{4+}$ .

## 4.2 Perovskit tip quruluşlarda izomorfizm


Bu tip quruluşlarda yükü böyük olan kationlar ətrafında oksigen atomları oktaedr formalı koordinasion çoxüzlü yaradır. Oktaedrlər qonşu oktaedrlərin bir oksigenini şərik-ləşdirərək karkas əmələ gətirir. Karkas boşluqlarında yükü kiçik iri ölçülü kationlar yerləşir. Ümumi  $\text{ABX}_3$  tərkibi ilə səciyyələnir və müxtəlif element ionları aşağıdakı izomorf sıranı yaradır:



Nadir torpaq elementlərinin bir sıra oksidləri pervskitin quruluş yaradar və bu oksidlər üçün aşağıdakı izomorf sıra səciyyəvidir:




Perovskit tip quruluşa malik bir sıra kristallik fazaların quruluşunda defektlər yaranır. Məsələn:  $\text{PbSc}_{0.5}\text{Nb}_{0.5} \rightarrow \text{PbFe}_{0.5}\text{Nb}_{0.5} \rightarrow \text{LaMg}_{0.5}\text{Rn}_{0.5} \rightarrow \text{LaNi}_{0.5}\text{Rn}_{0.5} \rightarrow \text{LaZn}_{0.5}\text{Rn}_{0.5} \rightarrow \text{SrNi}_{0.5}\text{W}_{0.5} \rightarrow \text{BaNi}_{0.5}\text{W}_{0.5} \rightarrow \text{SrNi}_{0.5}\text{U}_{0.5} \rightarrow \text{BaNi}$



Bir sıra flüorit, xlorit, bromit fazlarında da perovskit tip quruluş yaranır. Bu kristallik fazaların quruluş oxşarlığını nəzərə alaraq aşağıdakı izomorf sıranı ayırmış olar:

$$\begin{aligned} \text{Ca}^{2+}\text{Ti}^{4+}+\text{O}_3^{2-} &\rightarrow \text{K}^+\text{Mg}^{2+}+\text{F}_3^- \rightarrow \text{K}^+\text{Cr}^{2+}+\text{F}_3^- \rightarrow \text{K}^+\text{Mn}^{2+}+\text{F}_3^- \\ \rightarrow \text{K}^+\text{Fe}^{2+}+\text{F}_3^- &\rightarrow \text{K}^+\text{Ca}^{2+}+\text{F}_3^- \rightarrow \text{K}^+\text{Ni}^{2+}+\text{F}_3^- \rightarrow \text{K}^+\text{Ca}^{2+}+\text{F}_3^- \\ \rightarrow \text{K}^+\text{Zn}^{2+}+\text{F}_3^- &\rightarrow \text{Li}^+\text{Nb}^{4+}+\text{O}_2^{2-}+\text{F}^- \rightarrow \text{Na}^+\text{Nb}^{4+}+\text{O}_2^{2-}+\text{F}^- \\ \rightarrow \text{KNb}^{4+}\text{O}_2^{2-}+\text{F}^- &\rightarrow \text{Cs}^+\text{Cd}^{2+}+\text{Cl}_3^- \rightarrow \text{Cs}^+\text{Hg}^{2+}+\text{Cl}_3^- \\ \rightarrow \text{Cs}^+\text{Cd}^{2+}+\text{Br}_3^- &\rightarrow \text{Cs}^+\text{Hg}^{2+}+\text{Br}_3^- \rightarrow \text{Cs}^+\text{Au}^{2+}+\text{Cl}_3^- \\ \rightarrow \text{Cs}^+\text{Ca}^{2+}+\text{Cl}_3^- &\rightarrow \text{K}^+\text{Mn}^{2+}+\text{Cl}_3^+ \end{aligned}$$

Perovskit tip quruluşlar məhdud miqdarda sulfidlərin quruluşunda da müşahidə olunur;  $\text{O}^{2-} \rightarrow \text{S}^{2-}$  əvəzləməsi nəticəsində aşağıdakı izomorf sıra yaranır:



Bu halda da əvəz olunan kationların ölçüsündən asılı olaraq, elementar qəfəs simmetriyanın dəyişməsi ilə müşayət olunan deformasiyaya məruz qalır.

Lantan ionunun Al, Cr, Mn, Fe oksidləri perovskit tip quruluş yaradır. Bu tip quruluşlarda fiziki-kimyəvi şəraitdən asılı olaraq çevrilmələri cədvəl 6-da təsvir olunur.

Cədvəl 6

Kimyəvi tərkib	Elementar qəfəsin simmetriyası	Quruluş çevrilmələri	Müşahidə olunan çevrilmə temperaturu (°C)
LaAlO <sub>3</sub>	Romboedrik	Romboedrik-dən → kubikə	400
LaCrO <sub>3</sub>	Rombik	Rombik - romboedrik Heksaqaonal - kubik	270 - 290 550
LaMnO <sub>3</sub>	Rombik	Rombik - kubik - romboedrik	1650 250 - 290 630
LaFeO <sub>3</sub>	Rombik	Rombik - kubik - romboedrik	980




LaAlO<sub>3</sub> quruluşunda LaMe<sub>x</sub>Al<sub>1-x</sub>O<sub>3</sub> (Me = Cr, Fe, Mn) tərkibli bərk məhlul yaranır. Əvəz olunan kationların

ölçüsündən asılı olaraq, elementar qəfəsin a parametri 3.78Å-dən 3.89Å qədər dəyişir.

#### 4.3. Spinel tip quruluşlarda izomorfizm


Geniş diapazonlu izomorfizm hadisəsi spinel ( $MgAl_2O_4$ ) tip quruluşlarda müşahidə olunur. Bu quruluşda klassik kristallokimyanın prinsipləri gözlənilmir. Belə ki, yükü kiçik, ölçüsü böyük olan kation ( $Mg^{2+}$ ) tetraedrik vəziyyətdə yerləşir, yükü böyük, ölçüsü kiçik olan kationlar ( $Al^{3+}$ ) oktaedrik vəziyyətdə yerləşir.


Spinel tip quruluşlar, tetraedrik və oktaedrik vəziyyətlərdə paylanan kationların yükündən asılı olaraq, üç qruppa ayrılır:



Xüsusi növ titan spineldə - ulvuşspineldə oktaedrik vəziyyətdə iki valentli dəmir əvəzinə dörd valentli titan ionları paylanaraq, tetraedrik vəziyyətdə iki valentli dəmir ionları paylanır, yəni kristallokimyəvi ifadə  $Fe_{[4]}^{2+} Fe_{[6]}^{2+} Ti_{[6]}^{4+} O_4$  olur.


Göstərilən vəziyyətlərdə atomların paylanmasını aşağıdakı kimi səciyyələndirmək olar:





Üçkomponentli oksidlər üçün bu göstərilən siyahını genişləndirmək olar, ancaq ən səciyyəvi olanlar verilmişdir.

Şpinel tip quruluşlar mürəkkəb tərkibli sulfidlərdə də geniş yayılmışdır. Bu tip birləşmələr üçündə izomorfizm hadisəsi çox səciyyəvidir. Bu quruluşlar üçün çox tipik olan aşağıdakı izomorf sırası ayırmalı olar:



Ftoridlərdə də qismən spinel tip quruluşlar yaranır. Bu birləşmələr üçün səciyyəvi olan -  $\text{Li}_2\text{NiF}_4$  və ya  $\text{Li}(\text{LiNi})\text{F}_4$  fazasını göstərmək olar. Izomorf əvəz olma aşağıdakı kimi verilir:



Şpinel tip quruluşlarda quruluş defektleri müşahidə olunur. Bir elementar qəfəsdə, yəni anionun miqdarı  $\text{O}_{32}$  olan halda defektlərin tetraedrik və oktaedrik vəziyyətlərdə paylanması aşağıdakı birləşmələrin quruluşunda nümayiş etdirmək olar:

$\gamma$  -  $\text{Fe}_2\text{O}_3$  - fazasında elementar qəfəsin tərkibi  $\text{Fe}_{21.33}\text{O}_{32}$  olur. Tetraedrik vəziyyətdə  $8\text{Fe}^{3+}$  ionu yerləşir, 16 oktaedrik vəziyyətdə  $13.33\text{Fe}^{3+}$  ionu statistik paylanır, yəni 16-lıq vəziyyətdə 2.67 vəziyyətində defekt yaranır.

$\text{Fe}_5\text{LiO}_8$  kristallik fazasının quruluşunda, elementar qəfəsdə 8 tetraedrik vəziyyətdə  $8\text{Fe}^{3+}$  ionu yerləşir, 16 oktaedrik vəziyyətdə  $4\text{Li}^{2+}$  və  $12\text{Fe}^{3+}$  kationları statistik paylanır.

$\text{Jn}_2\text{S}_3$  kristallik fazasının modifikasiyalarının birinin quruluşunda elementar qəfəsdə olan 16 oktaedrik vəziyyətin 16-da da Jn ionları yerləşir. Ancaq 8 tetraedrik vəziyyətdə isə üç indium atomu statistik paylanır, yəni 2.67 vəziyyətdə defekt yaranır.

Qeyd etmək lazımdır ki, kubik simmetriyalı spinel tip quruluşlarda, tetraedrik və oktaedrik vəziyyətlərdə yerləşən kationların ölçülərindən asılı olaraq quruluş deformasiyaya məruz qalır ki, bu da simmetriyanın dəyişməsi ilə müşayət olunur. Belə ki, quruluşda oktaedrin deformasiyası  $c : a > 1$  münasibətinə, tetraedrin deformasiyası isə qəfəs parametrlərinin  $c : a < 1$  münasibətinə gətirir.

#### 4.4. Sulfid minerallarında izomorfizm

Sulfidlərin quruluşunda əsasən iri ölçülü kükürd anionları six yerləşmə əmələ gətirir, metal atomları tetraedrik və ya oktaedrik boşluqlarda yerləşir. Quruluşlar six yerləşmənin tipinə və metal atomlarının boşluqları doldurma dərəcəsinə görə fərqlənir.

Sulfidlərdə oksidlərə nisbətən M—S və ya M—Se məsafələrinin böyük olmasına baxmayaraq, bu kristallik fazalarda izomorfizm hadisəsi çox məhduddur. Bu hadisə quruluşlarda stabil M—S kovalent rabitəsinin olması ilə izah olunur. Buna görədə sulfidlərdə və sulfoduzlarda izovalent əvəzolma heterovalent əvəz olmaya nisbətən geniş yayılmışdır. Sulfid mineralında əsas izomorf sıra yaradan element atomlarını aşağıdakı qruplara ayırmaq olar:

- I. Izovalent sıra: 1. Cu, Ag, Tl; 2. Ag, Au; 3. Zn, Fe, Mn, Cd, Hg; 4. Fe, Co, Ni, Cu; 5. Pd, Pt, Ni; 6. Os, İr, Ru; 7. As, Sb, Bi; 8. Ge, Sn; 9. Mo, W, Re; 10. As, V (xətt çəkilən element atomları mükəmməl izomorfizm yaradır).
- II. Heterovalent sıra: 1.  $\text{Cu}^+$ ,  $\text{Cu}^{2+}$ ; 2. Zn, Ga, İn, Tl; 3. Cd, İn; 4.  $\text{Fe}^{2+}$ ,  $\text{Fe}^{3+}$ ; 5.  $\text{Ni}^{2+}$ ,  $\text{Ni}^{3+}$

Izovalent izomorfizm hadisəsində normal, heterovalent izomorfizm hadisəsində isə defekt quruluşlar yaranır.

Müəyyən edilmişdir ki, bir sıra mürəkkəb quruluşlar sadə quruluşlarla genetik əlaqədə olur. Bürger bu tip mürəkkəb quruluşları törəmə quruluşlar adlandırır. Törəmə quruluşlar sadə quruluşlarda müəyyən tip atomların fərqli atom-

larla əvəz olunması nəticəsində yaranır. Bu quruluşlarda atom və ya atom qruplarının əvəz olunmasına baxmayaraq, sadə quruluş tipi topoloji olaraq saxlanılır, yəni belə quruluşlar topoloji eyni olur. Məsələn sfalerit ZnS mineralının quruluşunda (qəfəsin kimyəvi tərkibi  $Zn_4S_4$ ), əgər  $Zn \rightarrow Cu$  və  $Zn \rightarrow Fe$  əvəz olunarsa xalkopirit  $CuFeS_2$  mineralının quruluşu alınır. Tetraedrik vəziyyətdə müxtəlif tip kationların paylanması kubik qəfəsin bir parametrinin iki dəfə artması ilə nəticələnir, yəni kubik qəfəs tetraqonal qəfəsə çevrilir və elementar qəfəsin tərkibi  $Cu_4Fe_4S_8$  olar, yəni xalkopirit mineralı yaranır.  $ZnS$  sfaleritin quruluşunda  $Zn$  atomunun  $Fe$ ,  $Cu$  və  $Sn$  əvəz olunması nəticəsində stannin  $Cu_2FeSnS_4$  mineralının quruluşu yaranır.

Çoxlu miqdarda belə minerallar sulfidlərdə və selenitlərdə müşahidə olunur. Xalkopirit -  $CuFeS_2$  ( $a=5.25$ ,  $c=10.32$  Å) qrupuna, yeni gallium mineralı qallit  $CuGaS_2$  ( $a=5.35$ ,  $c=10.48$  Å), indiumun mineralalarından biri - rokezit  $CuInS_2$  ( $a=5.51$ ,  $c=11.05$  Å) daxil olur. Bu minerallarda dəmir atomunun gallium və indium atomları ilə izomorf əvəz olunması elementar qəfəsin həcminin artmasına nəzərə çarpacaq dərəcədə təsir edir.

Stannin -  $Cu_2FeSnS_4$  mineralının yeni bir sıra analogları kəşf olunmuşdur ki, bu mineralların quruluşunda  $Cu$ ,  $Fe$  və ya  $Sn$  atomları  $Zn$ ,  $In$ ,  $Ge$  və ya  $Ag$  atomları ilə izomorf əvəz olunur.

Sfalerit -  $ZnS$  mineralının quruluşunda  $Zn^{2+}$  atomları qismən  $Cd^{2+}$  ilə izomorf əvəz olunursa, həmçinin bu atomun  $Cd$  ilə tam əvəz olunması nəticəsində xoullit  $CdS$  mineralı yaranır.

Mürəkkəb tərkibli sulfiddə - mousonit -  $Cu_3(Fe,Sn)S_4$  mineralında  $Sn^{4+} \rightarrow Ge^{4+}$  ilə izomorf əvəz olunur.

Bir sıra minerallarda  $S^{2-} \rightarrow Se^{2-}$  əvəz olunur, nəticədə pirit  $FeS_2$  quruluş tipli troqtalit -  $CoSe_2$ , krutait  $CuSe_2$  mineralları yaranır. Eyni tip əvəz olma nəticəsində markazit -

$\text{FeS}_2$  tip quruluşa malik ferroselit  $\text{FeSe}_2$ , xastit  $\text{CoSe}_2$ , kulerudit  $\text{NiSe}_2$  mineralları əmələ gəlir.

Eyni izomorf sıraya iki platin saxlayan mineral daxil olur: monqoit  $(\text{Pt}, \text{Pd})(\text{Te}, \text{Bi})_2$  və morenskiit  $(\text{Pd}, \text{Pt})(\text{Te}, \text{Bi})_2$ , bu mineralalar Pt və Pd-nin miqdarına görə bir-birindən fərqlənir.

Nizamlı defektlər sulfidlərin quruluşu üçün çox səciyyəvidir. Defektlərin olması sulfid minerallarına dəyərli fiziki-kimyəvi xassələr verir. Məsələn, pirrotin  $\text{Fe}_7\text{S}_8$  mineralının quruluşunda oktaedrik vəziyyətdə vakansiyanın yaranması quruluşda defekt yaradır ki, buda quruluşun simmetriyasının monoklinik simmetriyaya qədər azaldır. Bəzi müəlliflər defektlərin anion vəziyyətində olmasını qeyd edir ki, Buda mümkün olmayan haldır. Belə ki, belə quruluşlarda anionlar six yerləşmə yaratığından bu hal sərbəst enerjinin minimum qiymətinə uyğun gəlir. Əgər anion vəziyyətində defekt yaranarsa sərbəst enerjinin qiymətinə təsir edir, Buda quruluşun stabilliyini kəsgin azaldır. Ancaq six yerləşmədə tetraedrik və oktaedrik vəziyyətlərdə defektlərin yaranması quruluşun stabilliyinə təsir etmir.

Stabil kristall quruluşunda anionların yaratdığı oktaedrik və ya tetraedrik boşluqlara çox az miqdarda atomun – aşkarın daxil olması ilədə defektlər yaranır. Məsələn, xalkopirit mineralında boş qalmış tetraedrik boşluqlardan birinə və ya ikisinə miss atomları daxil olmaqla talnaxit  $\text{CuFeS}_2$  minerali yaranır.

Yuxarıda göstərilən izomorfizm hadisələrində izomorfizmi-bərk məhlulu təyin üsullarla, yeni rentgenoqrafik üsullarla aşkarlanır.

#### 4.5. Karbonatlarda izomorfizm

Karbonatlar yerin çöküntü örtüyünün 18% təşkil edir və müxtəlif sahələrdə geniş tətbiq olunur. Karbonatların təbiətinə aydınlıq gətirməkdə kristallokimya xüsusi əhəmiyyət

yət kəsb edir. Karbonatların kristallokimyəvi araşdırılmasında triqonal və rombik karbonatların ayrılması onların kristal quruluş əlamətlərini tam səciyyələndirir. Karbonatları səciyyələndirən cəhətlərindən biridə quruluşun simmetriyasıdır. Simmetriyanın dəyişməsinə səbəb metallik atomların oktaedrlərinin deformasiyasıdır. Bu halda M-O rabi-tənin uzunluğunun dəyişməsi,  $c/a$  parametrlər nisbətinin dəyişməsi ilə müşayət olunur.

Bu hissədə karbonatlarda izomorfizm hadisəsi kristallokimyəvi aspektlərdə araşdırılır. Kalsit tip quruluşlarda izomorfizm hadisəsinin yaranması bilavasitə metallik kationları ölçülərindən asılı olur. İzovalent izomorfizm yaranan kationları iki kateqoriyaya ayırmaq olur:

1. Kationlar mükəmməl izomorf sıra - bərk məhlul yaradır.
2. Kationlar qeyri-mükəmməl izomorfizm hadisəsi yaradır.

Göstərilən kateqoriyaların bilavasitə ion radiusları ilə bağlı clması cədvəl 7 verilir.

Cədvəl 7

**Kation cütlərində izomorf əvəzolunmanın ion radiusları fərqindən asılılığı**

Mükəmməl izomorfizm Kationlar cütü	Ion radiusları fərqi	Qeyri-mükəmməl izomorfizm Kationlar cütü	Ion radiusları fərqi
Fe - Mg	0.06	Ca - Mg	0.28
Ca - Cd	0.05	Ni - Mg	0.03
Mg - Co	0.03	Ca - Fe	0.22
Fe - Mn	0.05	Ca - Mn	0.17
Mg - Mn	0.11	Cd - Mg	0.23
		Ca - Co	0.26
		Ca - Ni	0.31

Cədvəl 1-dən göründüyü kimi mükəmməl izomorfizm hadisəsində ion radiuslarla fərqi 0.11 çox olmur. Qeyri-mükəmməl izomorfizmdə isə ion radiuslarının fərqi böyük olur. Yalnız Ni → Mg cütü arasında uyğunsuzluq müşahidə olunur. Eelə kənara çıxmaların sayının çox olması inkar olun-

mur. Yüksek temperaturda kalsit tip quruluşda  $Pb^{2+} \rightarrow Ca^{2+}$  qeyri-mükemməl izomorfizm yaradırsa  $Sr^{2+} \rightarrow Ca^{2+}$  mükemməl izomorfizm yaradır.

### **Maqneziumlu kalsitdə bərk məhlul.**

Kalsit  $CaCO_3$  -  $MgCO_3$  bərk məhlul yaratması təbiətdə böyük əhəmiyyət kəsb edir. Maqneziumlu kalsit dolomit-kalsit şəraitində kənarda müşahidə olunur. Adi temperaturda  $Ca \rightarrow Mg$  əvəzolunmasında maqnezium bir neçə molyar faiz təşkil edir və metastabil xarakterə malik olur. Yüksek temperaturda maqneziumun kalsitdə həll olması 20%-ə çatır. Maqnezit -  $MgCO_3$  mineralında isə  $CaCO_3$  həll olunması çox cüzdür (eksperimental təsdiq olunmuş). Bu əlamət iri kalsium kationun maqnezit quruluşunda çoxda böyük olmayan vəziyyətə daxil ola bilməməsi ilə əlaqəcədir. Maqneziumlu kalsitdə isə kiçik ölçülü kationun iri vəziyyətə daxil olması çətinlik yaratdır.

Eksperimentden təyin olunmuşdur ki,  $CaCO_3$  -  $CdCO_3$  tam bərk məhlul sırası yaradır. Bu əlamət onların ion radiuslarının yaxınlığı ilə izah olunur.  $Ca^{2+}$  ion radiusunun qiyməti  $\sim 1.0\text{\AA}$  olursa,  $Cd^{2+}$  -  $0.95\text{\AA}$  olur. Bu izomorf seriya təbiətdə az müşahidə olunur. Yalnız bir aralıq vəziyyətin ( $Ca_{0.67}Cd_{0.33}CO_3$ ) quruluşu dəqiqləşdirilmişdir.

**Ni → Mg karbonatlarda** bu kationların ion radiuslarının yaxınlığı ( $r_{Ni^{2+}} = 0.69\text{\AA}$  və  $r_{Mg^{2+}} = 0.72\text{\AA}$ ) və hər iki ionun koordinasiya ədədinin eyniliyi və oktaedrik koordinasiyada olmaları, bu ionların geniş diapazonda bərk məhlul yarada bilmələrini göstərir. Ancaq təbiətdə yüksək nizamlılığa malik izomorf seriya müşahidə olunmur. Nizamsız bərk məhlul maqneziumlu haspeit  $Ni_{0.49}Mg_{0.43}Fe_{0.08}CO_3$  mineralinin quruluşunda müşahidə olunur. Bu kationların ( $Ni^{2+}$  və  $Mg^{2+}$ ) böyük intervalda bərk məhlul əmələ gətirməməli kristallokimyəvi faktordan çox onların elektron konfiqurasiyasından asılıdır.

Heyns və Holdsmitt göstərirler ki,  $Ni^{2+}$  atomunun  $Mg^{2+}$  ilə (və ya tərsinə) əvəz olunması oktaedrik koordinasiyası-


nın deformasiyasına səbəb olur. Bu da  $\text{Ni}^{2+}$  iştirak edən halda kristallik sahənin yüksək stabilşımə enerjisinin azalması üçün kifayət edir.  $\text{Ni}^{2+}$  ionu düzgün oktaedrik əhatəyə malik olan halda maksimum stabilşımə enerjisine malik olur. Rabitənin kovalent olmasında bu faktorlardan biridir.

**Ca — Mn karbonatlarda** homogen bərk məhlullar tərkibin aşağıdakı intervallarında yaranır:  $\text{Ca}_{0.80}\text{Mn}_{0.20}$  - dən  $\text{Ca}_{0.55}\text{Mn}_{0.45}$ -ə qədər. Belə izomorf əvəz olma yalnız  $400^{\circ}\text{C}$ -dən yuxarı temperaturda müşahidə olunur.

Göstərilənlərdən məlum olur ki, karbonatlarda bərk məhlul yaranan əsəs əlamətlərdən biridə metallik kationların ion radiusunun qiymətidir. Sadə tərkibli karbonatlarda triqonal simmetriyalı kalsit tip və rombik simmetriyalı araqonit tip quruluşların yaranmasında əsas əlamət ion radiuslarının qiymətidir. Ölçüsünə görə aralıq vəziyyətdə yerləşən Ca atomunun koordinasiya ədədi sadə və mürəkkəb oksidlərin quruluşunda 6-dan 9-a qədər dəyişir, yəni kalsium ionu ətrafında oksigen atomu oktaedr formali və ya mürəkkəb konfiqurasiyaya malik koordinasiyon çoxüzlü əmələ gətirir. Buna görədə  $\text{CaCO}_3$  tərkibinə uyğun triqonal simmetriyalı kalsit tip quruluşa malik modifikasiya və rombik simmetriyalı araqonit tip quruluşa malik modifikasiya yaranır. Bunun nəticəsində aşağıdakı izomorf sıra əmələ gelir.

	Mg	Fe	Zn	Mn	Cd	Ca
Kalsit tip	0.78	0.83	0.83	0.91	1.03	1.04
	Ca	Sr	Pb	Ba		
Araqonit tip	1.04	1.21	1.32	1.43		

Qələvi intruziv sūxurlarda və karbonatlırdə rast gələn karbosernait ( $\text{Ca}_{0.37}\text{Na}_{0.23}\text{TR}_{0.22}\text{Ba}_{0.03}\text{CO}_3$ ) mineralı rombik karbonat kimi ilk dəfə Bulax tərəfindən təsvir olunmuşdur.  $\text{Na}^+$  ionu ilə  $\text{TR}^{3+}$  ionunun miqdarının təxminən eyni olması karbosernait mineralının quruluşunda aşağıdakı tip izomorf əvəz olmanın mümkünlüyünü göstərir .




Karbosernait mineralinin tərkibində  $\text{Na}^+$  ionunun olmaması və  $\text{Sr}^{2+}$  ionun miqdarının artması quruluşa əlavə anionun daxil olmasına imkan verir



Viterit mineralinin tərkibində də  $\text{Ba}^{2+}$  ionu müəyyən qədər  $\text{Sr}^{2+}$  ionu ilə əvəz olunur  $(\text{Ba}_{0.888}\text{Sr}_{0.112})\text{CO}_3$ . Sronsianit mineralində da  $\text{Ca}^{2+} \rightarrow \text{Sr}^{2+}$  izomorf əvəzləməsi müşahidə olunur  $(\text{Sr}_{0.729}\text{Ca}_{0.269}\text{Ba}_{0.02})\text{CO}_3$ .

Dolomit  $\text{CaMg}(\text{CO}_3)_2$  mineralinin quruluşunda əsasən maqnezium atomunun vəziyyətində izomorf əvəz olma müşahidə olunur  $\text{Mg}^{2+} \rightarrow (\text{Fe}^{2+}, \text{Mg}) \rightarrow \text{Mn}^{2+} \rightarrow \text{Zn}^{2+}$ ; kalsium vəziyyətində isə yalnız  $\text{Ca}^{2+} \rightarrow \text{Cd}^{2+}$  əvəz olması mövcuddur. Bu əvəz olmalar nəticəsində hissəciklərin yüksək nizamlılığa malik olan kristallik fazalar yaranır. Bu göstərir ki, bu izomorfizm hadisəsindən çox kimyəvi birləşmə anlayışına uyğundur. İkiqat duz olan ankerit -  $\text{CaFe}(\text{CO}_3)_2$  mineralinin yüksək dəmirli formasının quruluşunun dəqiqləşdirilməsi nəticəsində əsasən dəmir atomunun vəziyyətində aşağıdakı izomorf əvəzolma müəyyənləşdirilmişdir.




Mürəkkəb tərkibli karbonatlarda məhdud miqdarda izomorf əvəzləmə yaranır. Əsasən bərk məhlul yüngül nadir torpaq elementləri atomları arasında müşahidə olunur.

#### 4.6. Silikatlarda izomorfizm







Silikatlar yer qabığında ən geniş yayılmış mineral sınıflıdır. Bu minerallar mürəkkəb kimyəvi tərkibləri ilə səciyyələnir. Buna görədə silikatların hər bir yarımsınıfında və ya hər bir qrupunda izomorfizm hadisəsinin öyrənilməsi geniş tədqiqat sahəsidir. Yalnız izomorfizm sahəsində aparılan tədqiqatlar nəticəsində mineralogianın fundamental problemi tərkib - quruluş - əmələgelmə şəraiti probleminə və element atomlarının tipomorf formalarına aydınlıq gətirmək olar.

1988-ci ildə M.İ.Çıraqov kalsium və nadir torpaq elementlərinin müqayisəli kristallokimyasını araşdıraraq, müxtəlif tipli təbii və sintetik Ca və TR-silikatlarının quruluşuna əsasən Ca və TR-kationlarının izomorf sırasını yaratmışdır:




1. AB(SiO<sub>4</sub>) tərkibli ortosilikatlarda:



2. Apatit-britolitə oxşar quruluşa malik birləşmələrdə:






3. Diortosilikatlarda




4. Mürəkkəb Si-O radikallı silikatlarda




5. Mellit-datolit-nordit sırası minerallarda





$\square$ -vakansiyalarıdır.

Silikatların quruluşunda geniş diapazonda kiçik ölçülü kationlarda izomorf sıra yaranır. On səciyyəvi izomorfizm hadisəsin yaradan cütlərdən aşağıdakıları göstərmək olar:  
 $MgSi \leftrightarrow AlAl$



Karkas tip quruluşlarda və ümumiyyətlə digər quruluş tiplərində  $Si \rightarrow Al$  izomorf əvəz olması nəticəsində yaranan alümosilikatlarda ( $SiO_4$ ) və ( $AlO_4$ ) və ya ( $Si, Al$ ) $O_4$  tetraedrlərinin yaratdığı boşluqlarda,  $Si \rightarrow Al$  əvəzləmə dərəcəsindən asılı olaraq qələvi və qələvi torpaq elementlərinin kationları yerləşir.

Kimyəvi tərkib və quruluşun müxtəlifliyinə görə seçilən turmalin mineralında izomorfizm hadisəsinə nəzər salaq. Turmalinin ümumi kimyəvi tərkibi  $X_3Y_{27}H_xB_9Si_{18}O_{93}$ , burada  $X = Na_3, Na_2Ca$  və ya  $NaCa_2$  olur.  $Y$  vəziyyətini əsasən  $Mg, Al, Li$  atomları tutur.

Bu ionlar arasında əvəz olma tərkib tərtibində olur, yəni  $Mg_{11}Al_{16} \leftrightarrow Mg_2Al_{25}$ ,  $Li$  ionu olan halda əvəz olma məhdudlaşır, yəni  $Li_3Mg_2Al_{22}, LiMg_2Al_{24}, LiAl_{26}$ .

Burada həmçinin  $Mg$  atomları  $Fe^{2+}$  və  $Mn^{2+}$  ilə,  $Al$  atomları isə  $Fe^{3+}, Ti$  və  $Cr$  əvəz oluna bilər. Bu vəziyyətlərdə ionların ümumi miqdarı 27 olur. Kimyəvi tərkibin bir hissəsində  $B_3Si_{18}O_{93}$  kimi verilir, yəni quruluşda  $BO_3$  üçbucağı və  $SiO_4$  tetraedrləri ( $Si_6O_{18}$ ) dəyişməz qalır.  $H$  ionu quruluşun elektroneytrallığını təmin etmək üçün tələb olunur,  $X = 13 - dən 5-$  qədər dəyişir. quruluşda  $F^- \rightarrow OH^-$  əvəz olunmasında inkar olunmur.

## **ӘДӘВІYYAT**

1. Изоморфизм в минералах. Сборник статей. Москва. Изд-во "Наука". 1975. 324 с.
2. A.M.Məhərrəmov, M.İ.Çıraqov, K.Q.Rəhimov, A.F.Şirinova. Kristalloqrafiya və kristallokimya. Bakı. Bakı Dövlət Universitetinin nəşriyyatı. 2008. 534 s.
3. Е.С.Макаров. Изоморфизм атомов и кристаллов. Москва. Изд-во «Недра». 1973. 132 с.
4. М.И.Чырагов. Сравнительная кристаллохимия кальциевых и редкоземельных силикатов. Баку. Чашыоглы. 2002. 360 с.
5. Б.Ф.Ормонт. Введение в физическую химию и кристаллохимию полупроводников. Москва. Изд-во «Высшая школа». 1982. 580 с.
6. В.С.Урусов. Теоретическая кристаллохимия. Москва. Изд-во МГУ. 1987. 228 с.
7. А.С.Поваренных. Кристаллохимическая классификация минеральных видов. Киев. Изд-во "Наукова думка". 1966. 547 с.
8. Карбонаты (минералогия и химия). Москва. «Мир» 1987. 496с.
9. А.Г.Булах, Э.П.Изох. Новые данные о карбоцернайте. Докл. АН СССР, т.175, №1, 1967, с.175-177.
10. Евстегнеева Т.Л., Русаков В.С., Кабалов Ю.К. Изоморфизм в минералах семейства станнина. Тр.Минер. Музея им. Ферсмана. 2003. Т.38, с. 63-69
11. Лютоев В.П. Изоморфизм и собственные эффекты в минералах группы серпентина. Екатеринбург. УрО РАН, 2000, с.168-183.
12. Макаров В.П. Еще раз об изоморфизме. Вестник Отд. Наук о Земле РАН. 2009, № 1, с.72-91.

# MÜNDƏRİCAT

Giriş .....	3
I. İzomorfizm hadisəsinin qısa öyrənmə tarixi .....	5
II. İzomorf qarşıq, mexaniki qarşıq və kimyəvi birləşmə anlayışları .....	9
III. İzomorfizm hadisəsinin əsas kateqoriyaları .....	19
3.1 Birinci növ bərk məhlullar .....	20
3.1.1 Izovalent və heterovalent izomorfizmin kristallokimyəvi və fiziki-kimyəvi aspektləri ...	31
3.1.2 Birinci növ bərk məhlulların təyini üsulları ....	37
3.2 İkinci növ bərk məhlullar .....	39
3.2.1 İkinci növ bərk məhlulların təyini üsulları .....	42
3.3 Defektli quruluslar .....	45
3.3.1 Quruluşda nöqtəvi defektlər .....	46
3.3.2 Quruluşda defektliyin təyini .....	52
IV. Minerallarda izomorfizm .....	56
4.1 Sadə tərkibli minerallarda izomorfizm .....	56
4.2 Perovskit tipli quruluşlarda izomorfizm .....	58
4.3 Spinel tipli quruluşlarda izomorfizm .....	60
4.4 Sulfid minerallarında izomorfizm .....	62
4.5 Karbonatlarda izomorfizm .....	64
4.6 Silikatlarda izomorfizm .....	68
Ədəbiyyat .....	71

---

Çapa imzalanmışdır 10.05.2012. Kağız formatı 60x84 1/16. Həcmi 4,5 ç.v. Sayı 250.

«Bakı Universiteti» nəşriyyatı, Bakı, AZ 1148, Z.Xəlilov, 23.